

Fənn 3407 - Kvalimetriya və keyfiyyətin idarə edilməsi

1. Kvalimetriya nədir?

- a)) məmulatın keyfiyyətinin miqdarca qiymətləndirilməsinin nəzəri əsaslarını və metodlarını işləyib hazırlayan təcrübi və elmi fəaliyyət sahəsi
- b) məmulatın keyfiyyətinin miqdarca qiymətləndirilməsinin nəzəri əsaslarını işləyib hazırlayan fəaliyyət sahəsi
- c) məmulatın keyfiyyətinin miqdarca qiymətləndirilməsi metodlarını işləyib hazırlayan elmi fəaliyyət sahəsi
- d) məmulatın keyfiyyətinin miqdarca qiymətləndirilməsinin nəzəri əsaslarını və metodlarını işləyib hazırlayan fəaliyyət sahəsi
- e) məmulatın keyfiyyətinin miqdarca qiymətləndirilməsinin nəzəri əsaslarını və metodlarını işləyib hazırlayan təcrübi fəaliyyət sahəsi

2. İlk dəfə keyfiyyət kateqoriyası kim tərəfindən təhlil edilmişdir?

- a)) Aristotel
- b) Platon
- c) Hegel
- d) Sokrat
- e) Demokrit

3. Kim məntiqi olaraq keyfiyyətlə kəmiyyət arasında qarşılıqlı əlaqənin olduğunu sübut etmişdir?

- a) Aristotel
- b) Platon
- c)) Hegel
- d) Sokrat
- e) Demokrit

4. Ranqlama nədir?

- a)) ölçülən kəmiyyətin qiymətlərinin artma və ya azalma qaydası üzrə sıraya düzülməsi
- b) etalonlar və nümunəvi ölçmə vasitələrinin köməyi ilə aparılan ölçmələr
- c) kəmiyyətin zamandan asılı olaraq dəyişən qiymətinin təyin edilməsi
- d) xassələrin bir və ya bir neçə fiziki ölçülərinin əsas natural ölçü vahidlərindən istifadə edərək birbaşa ölçülməsi
- e) ölçülən kəmiyyətin onunla eyni adlı olan və ölçü vahidi rolunu oynayan digər kəmiyyətlə müqayisəsi nəticəsində həmin kəmiyyətin qiymətinin təyin edilməsi

5. Dinamik ölçmə nədir?

- a) ölçülən kəmiyyətin qiymətlərinin artma və ya azalma qaydası üzrə sıraya düzülməsi
- b) etalonlar və nümunəvi ölçmə vasitələrinin köməyi ilə aparılan ölçmələr
- c)) kəmiyyətin zamandan asılı olaraq dəyişən qiymətinin təyin edilməsi
- d) xassələrin bir və ya bir neçə fiziki ölçülərinin əsas natural ölçü vahidlərindən istifadə edərək birbaşa ölçülməsi
- e) ölçülən kəmiyyətin onunla eyni adlı olan və ölçü vahidi rolunu oynayan digər kəmiyyətlə müqayisəsi nəticəsində həmin kəmiyyətin qiymətinin təyin edilməsi

6. Etalonlar və nümunəvi ölçmə vasitələrinin köməyi ilə aparılan ölçmələr necə adlanır?

- a) ranqlama
- b)) metroloji ölçmə
- c) dinamik ölçmə
- d) mütləq ölçmə
- e) nisbi ölçmə

7. Kvalimetriyada hansı şkaladan istifadə edilir?

- a)) cərgə
- b) müntəzəm
- c) simmetrik
- d) birtərəfli
- e) ikitərəfli

8. Cərgə şkalası üzrə bəzi məntiqi əməliyyatların mümkünlüyü xassəsi hansı xassə adlandırılır?

- a)) tranzitivlik
- b) simmetriklik
- c) qeyri-müntəzəmlik
- d) komplekslik
- e) konkordasiya

9. Aşağıdakı standartların hansında «məhsulun keyfiyyəti» termininə tərif verilmişdir?

- a) ГОСТ 2.034 – 83
- b)) ГОСТ 15467-79
- c) AZS 1.4 - 96
- d) ГОСТ 20779 – 81
- e) EN 29001

10. Kvalimetriyanın əsas vəzifələrinə hansı aiddir?

- a)) keyfiyyətin kəmiyyətə qiymətləndirilməsi üsullarını işləmək
- b) insanların həyatının, sağlamlığının, ətraf mühitin təhlükəsizliyinin qorunmasını təmin etmək
- c) istehlakçılara səriştəli mal seçimində kömək etmək

- d) məhsulların elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini təmin etmək
- e) istehlakçıların məhsulların nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını təmin etmək

11. Kvalimetriyanın əsas vəzifələrinə hansı aiddir?

- a)) zamana görə keyfiyyətin dəyişməsinin hesaba alınması metodikasını yaratmaq
- b) məhsulların texniki, texnoloji və informasiya uyğunluğunu, eləcə də qarşılıqlı əvəz olunmasını təmin etmək
- c) istehlakçılara səriştəli mal seçimində kömək etmək
- d) məhsulların elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini təmin etmək
- e) istehlakçıların məhsulların nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını təmin etmək

12. Metroloji ölçmələr nədir?

- a) ölçülən kəmiyyətin qiymətlərinin artma və ya azalma qaydası üzrə sıraya düzülməsi
- b)) etalonlar və nümunəvi ölçmə vasitələrinin köməyi ilə aparılan ölçmələr
- c) kəmiyyətin zamandan asılı olaraq dəyişən qiymətinin təyin edilməsi
- d) xassələrin bir və ya bir neçə fiziki ölçülərinin əsas natural ölçü vahidlərindən istifadə edərək birbaşa ölçülməsi
- e) ölçülən kəmiyyətin onunla eyni adlı olan və ölçü vahidi rolunu oynayan digər kəmiyyətlə müqayisəsi nəticəsində həmin kəmiyyətin qiymətinin təyin edilməsi

13. Mütləq ölçmə nədir?

- a) ölçülən kəmiyyətin qiymətlərinin artma və ya azalma qaydası üzrə sıraya düzülməsi
- b) etalonlar və nümunəvi ölçmə vasitələrinin köməyi ilə aparılan ölçmələr

- c) kəmiyyətin zamandan asılı olaraq dəyişən qiymətinin təyin edilməsi
- d))xassələrin bir və ya bir neçə fiziki ölçülərinin əsas natural ölçü vahidlərindən istifadə edərək birbaşa ölçülməsi
- e) ölçülən kəmiyyətin onunla eyni adlı olan və ölçü vahidi rolunu oynayan digər kəmiyyətlə müqayisəsi nəticəsində həmin kəmiyyətin qiymətinin təyin edilməsi

14.Nisbi ölçmə nədir?

- a) ölçülən kəmiyyətin qiymətlərinin artma və ya azalma qaydası üzrə sıraya düzülməsi
- b) etalonlar və nümunəvi ölçmə vasitələrinin köməyi ilə aparılan ölçmələr
- c) kəmiyyətin zamandan asılı olaraq dəyişən qiymətinin təyin edilməsi
- d) xassələrin bir və ya bir neçə fiziki ölçülərinin əsas natural ölçü vahidlərindən istifadə edərək birbaşa ölçülməsi
- e)) ölçülən kəmiyyətin onunla eyni adlı olan və ölçü vahidi rolunu oynayan digər kəmiyyətlə müqayisəsi nəticəsində həmin kəmiyyətin qiymətinin təyin edilməsi

15.Kəmiyyətin zamandan asılı olaraq dəyişən qiymətinin təyin edilməsi necə adlanır?

- a) rəqlama
- b) metroloji ölçmə
- c)) dinamik ölçmə
- d) mütləq ölçmə
- e) nisbi ölçmə

16. Ölçülən kəmiyyətin onunla eyni adlı olan və ölçü vahidi rolunu oynayan digər kəmiyyətlə müqayisəsi nəticəsində həmin kəmiyyətin qiymətinin təyin edilməsi necə adlanır?

- a) rəqlama
- b) metroloji ölçmə
- c) dinamik ölçmə
- d) mütləq ölçmə
- e)) nisbi ölçmə

17. Tutuşdurulan (müqayisə edilən) ölçülərin fərqlərini özündə əks etdirən şkala necə adlanır?

- a)) intervallar şkalası
- b) cərgə şkalası
- c) nisbətlər şkalası
- d) qeyri-müntəzəm şkala
- e) simmetrik şkala

18. Aşağıdakılardan hansı kvalimetriyanın prinsipi deyildir?

- a) bütün keyfiyyət göstəricilərinin cəmi əmsallarının ədədi qiymətlərinin cəmi qiymətləndirmənin istənilən ierarxiya pilləsində eyni qiymətə malikdir
- b)) məhsulun keyfiyyətinin qiymətləndirilməsi üçün əsas göstəricilərin seçilməsində üstünlük həmişə istehsalçının tərəfindədir
- c) məhsulun keyfiyyətinin kvalimetrik qiymətləndirilməsi müqayisə üçün etalonsuz mümkün deyildir
- d) keyfiyyətin kəmiyyətə qiymətləndirilməsi zamanı bir-biri ilə qarşılıqlı əlaqədə olan və eyni xassələri təkrarlayan göstəricilərdən istifadə etmək olmaz
- e) ən aşağı səviyyədə başqa, hər bir ümumiləşdirmə səviyyəsinin göstəricisi ondan əvvəlki ierarxiya səviyyəsinin müvafiq göstəriciləri əsasında təyin edilir

19. Aşağıdakılardan hansı məmulatların keyfiyyət səviyyəsini qiymətləndirmə metodudur?

- a)) inteqral
- b) xətti
- c) rəqlama
- d) bilavasitə
- e) cüt-cüt müqayisəetmə

20. Aşağıdakılardan hansı məmulatların keyfiyyət səviyyəsini qiymətləndirmə metodudur?

- a)) kompleks
- b) rəqlama
- c) ardıcıl
- d) bilavasitə
- e) cüt-cüt müqayisəetmə

21 Aşağıdakılardan hansı məmulatların keyfiyyət səviyyəsini qiymətləndirmə metodu deyildir?

- a) qarışıq
- b) diferensial
- c) inteqral
- d) kompleks
- e)) xətti

22 .Aşağıdakılardan hansı məmulatların keyfiyyət səviyyəsini qiymətləndirmə metodu deyildir?

- a) qarışıq
- b) diferensial
- c) inteqral
- d) kompleks
- e)) bilavasitə

23.Aşağıdakılardan hansı məmulatların keyfiyyət səviyyəsini qiymətləndirmə metodu deyildir?

- a) qarışıq
- b) diferensial
- c) inteqral

- d) kompleks
- e)) cüt-cüt müqayisətmə

24. Məhsulun keyfiyyət səviyyəsi diferensial metodla qiymətləndirilərkən, hansı halda keyfiyyət səviyyəsinin təyininə müəyyən qədər qeyri-müəyyənlik baş verir?

- a) nisbi göstəricilərin bütün qiymətləri vahiddən kiçik olarsa
- b) nisbi göstəricilərin bütün qiymətləri vahiddən böyük olarsa
- c) nisbi göstəricilərin bütün qiymətləri vahidə bərabər olarsa
- d)) nisbi göstəricilərin bir hissəsi vahidə bərabər, digər hissəsi vahiddən kiçik olarsa
- e) düzgün cavab yoxdur

25. Keyfiyyət səviyyəsi diferensial metodla qiymətləndirilərkən material tutumunun nisbi göstəricisi hansı düsturla hesablanır? (burada P – keyfiyyəti qiymətləndirilən məhsulun göstəricisinin qiyməti; P_{baz} – baza nümunəsinin göstəricisinin qiyməti)

a)) $y_k = \frac{P_{baz}}{P}$

b) $y_k = \frac{P}{P_{baz}}$

c) $y_k = P - P_{baz}$

d) $y_k = P \cdot P_{baz}$

E) $y_k = \frac{P \cdot P_{baz}}{P + P_{baz}}$

26. Keyfiyyət səviyyəsi diferensial metodla qiymətləndirilərkən məhsulun yanacaq sərfinin nisbi göstəricisi hansı düsturla hesablanır? (burada P – keyfiyyəti qiymətləndirilən məhsulun göstəricisinin qiyməti; P_{baz} – baza nümunəsinin göstəricisinin qiyməti)

$$a)) y_k = \frac{P_{\partial az}}{P}$$

$$b) y_k = \frac{P}{P_{\partial az}}$$

$$c) y_k = P - P_{\partial az}$$

$$d) y_k = P \cdot P_{\partial az}$$

$$e) y_k = \frac{P \cdot P_{\partial az}}{P + P_{\partial az}}$$

27. Keyfiyyət səviyyəsi diferensial metodla qiymətləndirilərən avadanlığın istismarı zamanı emele gələn tullantılarda zərərli maddələrin miqdarı kimi nisbi göstəricisi hansı düsturla hesablanır? (burada P – keyfiyyəti qiymətləndirilən avadanlığın göstəricisinin qiyməti, $P_{\partial az}$ – baza nümunəsinin göstəricisinin qiyməti)

$$a)) y_k = \frac{P_{\partial az}}{P}$$

$$b) y_k = \frac{P}{P_{\partial az}}$$

$$c) y_k = P - P_{\partial az}$$

$$d) y_k = P \cdot P_{\partial az}$$

$$e) y_k = \frac{P \cdot P_{\partial az}}{P + P_{\partial az}}$$

28. Məhsulun keyfiyyət səviyyəsi diferensial metodla qiymətləndirilərək ayrıca götürülmüş keyfiyyət göstəricilərinin qiymətlərinə məhdudiyyət qoyulduqda keyfiyyət səviyyəsinin ayrı-ayrı nisbi göstəriciləri hansı düsturla hesablanır? (burada P_i – keyfiyyəti qiymətləndirilən məhsulun i göstəricisinin qiyməti; P_{ibaz} – baza nümunəsinin keyfiyyətinin i göstəricisinin qiyməti; P_{ih} – i -ci keyfiyyət parametrinin həddi qiymətidir $i=1, \dots, n$, n – keyfiyyət səviyyəsinin qiymətləndirilməsi üçün qəbul olunmuş keyfiyyət göstəricilərinin sayıdır)

a)
$$y_{ki} = \frac{P_{ibaz}}{P_{ik} + P_i}$$

b)
$$y_{ki} = \frac{P_i - P_{ik}}{P_{ibaz}}$$

c)
$$y_{ki} = P_i - P_{ibaz}$$

d)
$$y_{ki} = P_i \cdot P_{ibaz} - P_{ik}^2$$

e)
$$y_{ki} = \frac{P_i - P_{ik}}{P_{ibaz} - P_{ik}}$$

29. Məhsulun keyfiyyət səviyyəsi diferensial metodla qiymətləndirilərkən, nisbi göstəricilərin bütün qiymətləri vahiddən böyük olarsa, aşağıdakı mülahizələrdən hansı doğrudur?

- a)) məhsulun keyfiyyət səviyyəsi baza nümunəsinin keyfiyyət səviyyəsindən yüksəkdir
- b) məhsulun keyfiyyət səviyyəsi baza nümunəsinin keyfiyyət səviyyəsinə bərabərdir
- c) məhsulun keyfiyyət səviyyəsi baza nümunəsinin keyfiyyət səviyyəsindən aşağıdır
- d) məhsulun keyfiyyət səviyyəsi baza nümunəsinin keyfiyyət səviyyəsindən yüksəkdir və ya ona bərabərdir
- e) düzgün cavab yoxdur

30. Məhsulun keyfiyyət səviyyəsi diferensial metodla qiymətləndirilərkən, nisbi göstəricilərin bütün qiymətləri vahiddən kiçik olarsa, aşağıdakı mülahizələrdən hansı doğrudur?

- a) məhsulun keyfiyyət səviyyəsi baza nümunəsinin keyfiyyət səviyyəsindən yüksəkdir
- b) məhsulun keyfiyyət səviyyəsi baza nümunəsinin keyfiyyət səviyyəsində bərabərdir
- c)) məhsulun keyfiyyət səviyyəsi baza nümunəsinin keyfiyyət səviyyəsindən aşağıdır
- d) məhsulun keyfiyyət səviyyəsi baza nümunəsinin keyfiyyət səviyyəsindən yüksəkdir və ya ona bərabərdir
- e) düzgün cavab yoxdur

31. Məhsulun keyfiyyət səviyyəsi diferensial metodla qiymətləndirilərkən, hansı halda məhsulun keyfiyyət səviyyəsinin baza nümunəsinin keyfiyyət səviyyəsində bərabər olması kimi nəticə əldə edilir?

- a) nisbi göstəricilərin bütün qiymətləri vahiddən kiçik olarsa
- b) nisbi göstəricilərin bütün qiymətləri vahiddən böyük olarsa
- c)) nisbi göstəricilərin bütün qiymətləri vahidə bərabər olarsa
- d) nisbi göstəricilərin bir hissəsi vahidə bərabər, digər hissəsi vahiddən böyük olarsa
- e) nisbi göstəricilərin bir hissəsi vahidə bərabər, digər hissəsi vahiddən kiçik olarsa

32 Məhsulun xassəsi nədir?

- a)) məhsulun yaradılması, istismarı, yaxud istehlakı zamanı özünü biruzə verən onun obyektiv fərqləndirici cəhətidir
- b) məhsulun keyfiyyətini xarakterizə edən kəmiyyət xarakteristikasıdır
- c) məhsulu xarakterizə edən keyfiyyət göstəricisidir
- d) məhsulun kompleks orta ədədi, yaxud orta həndəsi gös-təricisi olub, əhəmiyyətinə görə bir-birinə yaxın bir neçə göstəricini xarakterizə edir

- e) qiymətləndirilən məhsulun keyfiyyət göstəricilərinin qiymətlərinin müvafiq göstəricilərin baza qiymətləri ilə müqayisəsinə əsaslanan keyfiyyətin nisbi xarakteristikasıdır

33. Məhsulun keyfiyyət göstəricisi nədir?

- a) məhsulun yaradılması, istismarı, yaxud istehlakı zamanı özünü biruzə verən onun obyektiv fərqləndirici cəhətidir
- b)) məhsulun keyfiyyətini xarakterizə edən bir və ya bir neçə xassələrin kəmiyyət xarakteristikasıdır
- c) məhsulun bir neçə xassələrini xarakterizə edən göstəricidir
- d) məhsulun kompleks orta ədədi, yaxud orta həndəsi gös-təricisi olub, əhəmiyyətinə görə bir-birinə yaxın bir neçə xassələri xarakterizə edir
- e) qiymətləndirilən məhsulun keyfiyyət göstəricilərinin qiymətlərinin müvafiq göstəricilərin baza qiymətləri ilə müqayisəsinə əsaslanan keyfiyyətin nisbi xarakteristikasıdır

34. Keyfiyyətin ümumiləşdirilmiş göstəricisi nədir?

- a) məhsulun yaradılması, istismarı, yaxud istehlakı zamanı özünü biruzə verən onun obyektiv fərqləndirici cəhətidir
- b) məhsulun keyfiyyətini xarakterizə edən bir və ya bir neçə xassələrin kəmiyyət xarakteristikasıdır
- c) məhsulun bir neçə xassələrini xarakterizə edən keyfiyyət göstəricisidir
- d)) məhsulun kompleks orta ədədi, yaxud orta həndəsi gös-təricisi olub, əhəmiyyətinə görə bir-birinə yaxın bir neçə xassələri xarakterizə edir
- e) qiymətləndirilən məhsulun keyfiyyət göstəricilərinin qiymətlərinin müvafiq göstəricilərin baza qiymətləri ilə müqayisəsinə əsaslanan keyfiyyətin nisbi xarakteristikasıdır

35. Məhsulun keyfiyyət səviyyəsi nədir?

- a) məhsulun yaradılması, istismarı, yaxud istehlakı zamanı özünü biruzə verən onun obyektiv fərqləndirici cəhətidir
- b) məhsulun keyfiyyətini xarakterizə edən bir və ya bir neçə xassələrin kəmiyyət xarakteristikasıdır
- c) məhsulun bir neçə xassələrini xarakterizə edən keyfiyyət göstəricisidir
- d) məhsulun kompleks orta ədədi, yaxud orta həndəsi göstəricisi olub, əhəmiyyətinə görə bir-birinə yaxın bir neçə xassələri xarakterizə edir

- e)) qiymətləndirilən məhsulun keyfiyyət göstəricilərinin qiymətlərinin müvafiq göstəricilərin baza qiymətləri ilə müqayisəsinə əsaslanan keyfiyyətin nisbi xarakteristikasıdır

36. Keyfiyyət səviyyəsi diferensial metodla qiymətləndirilərkən faydalı iş emsalının nisbi göstəricisi hansı düsturla hesablanır? (burada P – keyfiyyəti qiymətləndirilən məhsulun göstəricisinin qiyməti; P_{baz} – baza nümunəsinin göstəricisinin qiyməti)

a) $y_k = \frac{P_{\text{baz}}}{P}$

b)) $y_k = \frac{P}{P_{\text{baz}}}$

c) $y_k = P - P_{\text{baz}}$

d) $y_k = P \cdot P_{\text{baz}}$

e) $y_k = \frac{P \cdot P_{\text{baz}}}{P + P_{\text{baz}}}$

37. Məhsulun keyfiyyət səviyyəsi diferensial metodla qiymətləndirilərkən, hansı halda məhsulun keyfiyyət səviyyəsinin baza nümunəsinin keyfiyyət səviyyəsindən aşağı olması kimi nəticə əldə edilir?

- a)) nisbi göstəricilərin bütün qiymətləri vahiddən kiçik olarsa
b) nisbi göstəricilərin bütün qiymətləri vahiddən böyük olarsa
c) nisbi göstəricilərin bütün qiymətləri vahidə bərabər olarsa
d) nisbi göstəricilərin bir hissəsi vahidə bərabər, digər hissəsi vahiddən böyük olarsa
e) nisbi göstəricilərin bir hissəsi vahidə bərabər, digər hissəsi vahiddən kiçik olarsa

38. Aşağıdakılardan hansı keyfiyyətin ümumiləşmiş göstəricisi ola bilər?

- a)) orta tarazlaşmış kompleks göstərici
- b) fərdi keyfiyyət göstəricisi
- c) diferensial keyfiyyət göstəricisi
- d) qarışıq keyfiyyət göstəricisi
- e) keyfiyyət göstəricisinin çəki əmsalı

39. Aşağıdakılardan hansı keyfiyyətin ümumiləşmiş göstəricisi ola bilməz?

- a) keyfiyyətin integral göstəricisi
- b) orta tarazlaşmış kompleks göstərici
- c) məmulatın əsas təyinatını əks etdirən ən əhəmiyyətli baş göstərici
- d)) qarışıq keyfiyyət göstəricisi
- e) düzgün cavab yoxdur

40. Aşağıdakılardan hansı kompleks keyfiyyət göstəricisinə qoyulan tələb deyildir?

- a) müqayisəlik
- b) normalaşdırılmaq
- c) dəyişən parametrlərə həssaslıq
- d) təmsilçilik
- e)) dinamiklik

41. Məhsulun keyfiyyət göstəricilərinin çəki parametrlərinin (əmsallarının) təyin edilməsinin neçə metodu mövcuddur?

- a) 1
- b) 2
- c) 3
- d)) 4
- e) 5

42. Aşağıdakılardan hansı məhsulun keyfiyyət göstəricilərinin çəki parametrlərinin (əmsallarının) təyin edilməsi metodudur?

- a)) parametrik və qiymətlər əsasında reqressiya asılılıqları metodu
- b) qrafiki modelləşdirmə metodu
- c) korrelyasiya metodu
- d) parametrik metod
- e) məqsədin strukturlaşdırılması metodu

43. Aşağıdakılardan hansı məhsulun keyfiyyət göstəricilərinin çəki parametrlərinin (əmsallarının) təyin edilməsi metodudur?

- a) korrelyasiya metodu
- b) parametrik metod
- c) nəzəri-empirik metod
- d) ekstrapolyasiya metodu
- e)) ekvivalent nisbətlər metodu

44. Aşağıdakılardan hansı məhsulun keyfiyyət göstəricilərinin çəki parametrlərinin (əmsallarının) təyin edilməsi metodudur?

- a) parametrik metod
- b) məqsədin strukturlaşdırılması metodu
- c) nəzəri-empirik metod
- d) çoxfaktorlu proqnozlaşdırma metodu
- e)) parametrik və qiymətlər əsasında reqressiya asılılıqları metodu

45. Aşağıdakılardan hansı məhsulun keyfiyyət göstəricilərinin çəki parametrlərinin (əmsallarının) təyin edilməsi metodudur?

- a) korrelyasiya metodu
- b) məqsədin strukturlaşdırılması metodu
- c) ekstrapolyasiya metodu
- d) çoxfaktorlu proqnozlaşdırma metodu

e)) həddi və nominal qiymətlər metodu

46. Mürəkkəb və çoxfunksiyalı məhsulun keyfiyyət səviyyəsini qiymətləndirmək üçün aşağıdakılardan hansı metod tətbiq edilir?

- a)) qarışıq
- b) ekvivalent nisbətlər metodu
- c) parametrik metod
- d) ekspert
- e) mütləq

47. Keyfiyyət səviyyəsinin integral göstəricisi hansı düsturla hesablanır?
(P_m -qiymətləndirilən memulatin integral keyfiyyət göstəricisi; P_b -baza nümunəsinin integral keyfiyyət göstəricisi)

a)
$$Y_k = \frac{P_b}{P_m}$$

b))
$$Y_k = \frac{P_m}{P_b}$$

c)
$$Y_k = P_m - P_b$$

d)
$$Y_k = P_m \cdot P_b$$

e)
$$Y_k = \frac{P_m \cdot P_b}{P_m + P_b}$$

48. Keyfiyyətin integral göstəricisini hesablamaq üçün təklif olunan
$$P_m = \frac{K + X_y}{W}$$
 düsturu neçə ilədek xidmət müddəti olan memulatlar üçün yararlıdır? (W -memulatin bütün xidmət müddətində verdiyi faydalı semere; K – cəmi kapital qoyuluşu; X_y – memulatin bütün xidmət müddətində istismar xərcləridir)

- a)) 1
- b) 2
- c) 3
- d) 4
- e) 5

49. Memulatin xidmet müddeti bir ildən çox olduqda inteqral keyfiyyət göstəricisi hesablanarkən istifadə edilən kapital qoyuluşlarının normativ ödənmə emsalı (E_n) üçün, adətən, hansı qiymət qəbul edilir?

- a) 2
- b) 0,8
- c)) 0,15
- d) 0,5
- e) 1

50. Keyfiyyət göstəriciləri kifayət qədər çox müxtəlif, hər bir göstəricinin qiymətini təhlil etmək çətin olarsa və onlar məhsulun keyfiyyət səviyyəsi haqqında ümumiləşmiş nəticəyə gəlməyə imkan verməzsə, bu zaman hansı keyfiyyət səviyyəsini qiymətləndirmə metodundan istifadə edilir?

- a)) qarışıq
- b) diferensial
- c) inteqral
- d) kompleks
- e) ekspert

51. Keyfiyyətin inteqral göstəricisini hesablamaq üçün hansı kəmiyyətlər məlum olmalıdır?

- a)) istismarın faydalı səmərəliliyi və məmulatın yaradılması və istismarına çəkilən xərclərin cəmi
- b) istehsal proseslərinin əmək tutumunun və məhsula nəzarətin dəyərinin azalması
- c) istehsal olunan məhsulun çeşidinin yaxşılaşdırılması hesabına gəlirin artımı və zay məhsullardan yaranan itkilərin azaldılması
- d) vahid məhsulun qiyməti və hesabat dövründə daxil olan xammal və materialların həcmi

e) düzgün cavab yoxdur

52. Memulatin xidmet müddeti 3 il olduqda integral keyfiyyet göstəricisi hansı düsturla hesablanır? (W -memulatin bütün xidmet müddətində verdiyi faydalı semere; K – cəmi kapital qoyuluşu; X_y – memulatin bütün xidmet müddətində istismar xərcləri; $\varphi(t)$ – memulatin xidmet müddətini nəzərə alan əmsəldir)

a)
$$P_{in} = \frac{W}{K\varphi(t) + X_y}$$

b)
$$P_{in} = \frac{(1+K) \cdot W}{X_y}$$

c)
$$P_{in} = \frac{K + X_y}{W}$$

d)
$$P_{in} = \frac{(1+\varphi(t)) \cdot W}{K \cdot X_y}$$

e)
$$P_{in} = \frac{W + K}{K - X_y} \varphi(t)$$

53. Memulatin xidmet müddəti məlum olmadıqda integral keyfiyyet göstəricisi hansı düsturla hesablanır? (W -memulatin bütün xidmet müddətində verdiyi faydalı semere; K_e – cəmi kapital qoyuluşu; X_y – memulatin bütün xidmet müddətində istismar xərcləri; E_n – kapital qoyuluşlarının normativ ödənmə əmsəli, t – memulatin xidmet müddətidir)

a)
$$P_{in} = \frac{W}{K_e(1+E_n)^t + X_y}$$

b)
$$P_{in} = \frac{W \cdot K_e}{(1+E_n)^t + X_y}$$

$$c) P_{in} = \frac{W \cdot t}{X_y \cdot K_c \cdot (1 + E_n)^t}$$

$$d) P_{in} = \frac{W}{(1 + E_n)^t + X_y \cdot K_c}$$

e) düzgün cavab yoxdur

54. Qarışıq metodla keyfiyyət səviyyəsi qiymətləndirilməsində hansı metodlar eyni zamanda istifadə olunur?

- a)) diferensial və kompleks
- b) diferensial və integral
- c) integral və ekspert
- d) kompleks və ekspert
- e) kompleks və integral

55. Keyfiyyətin integral göstəricisi hansı düsturla hesablanır? (W - memulatin bütün xidmət müddətində verdiyi faydalı semere; K – cəmi kapital qoyuluşu; X_y – memulatin bütün xidmət müddətində istismar xərcləridir)

$$a)) P_{in} = \frac{K + X_y}{W}$$

$$b) P_{in} = \frac{W + K}{X_y}$$

$$c) P_{in} = \frac{W + X_y}{K}$$

$$d) P_{in} = \frac{(1 + K) \cdot W}{X_y}$$

$$e) P_{in} = \frac{W + K}{K - X_y}$$

56. Aşağıdakı düsturlardan hansı keyfiyyətin integral göstəricisi kimi faydalı semerelilik vahidinə düşən cəmi xərcləri xarakterizə edir? (W - memulatın bütün xidmət müddətində verdiyi faydalı semere; K – cəmi kapital qoyuluşu; X_y – memulatın bütün xidmət müddətində istismar xərcləridir)

a) $P_{in} = \frac{K + X_y}{W}$

b) $P_{in} = \frac{W + K}{X_y}$

c) $P_{in} = \frac{W + X_y}{K}$

d) $P_{in} = \frac{(1 + K) \cdot W}{X_y}$

e) $P_{in} = \frac{W + K}{K - X_y}$

57. Keyfiyyət göstəricilərinin nomenklaturunun seçilməsinin əsaslandırılmasında aşağıdakılardan hansı nəzərə alınır?

- a) keyfiyyət göstəricilərinin çəki əmsalları
- b) istehsalatın idarə edilməsi üzrə qərarlar
- c) keyfiyyət sahəsində müəssisənin siyasəti
- d) keyfiyyət səviyyəsini qiymətləndirmə metodu
- e)) məhsulun təyinatı və istifadə şəraiti

58. Keyfiyyət göstəricilərinin nomenklaturunun seçilməsinin əsaslandırılmasında aşağıdakılardan hansı nəzərə alınmır?

- a) məhsulun təyinatı və istifadə şəraiti
- b) istehlakçıların tələbləri
- c) məhsulun keyfiyyətinin idarə edilməsi məsələlərinin təminatı
- d) keyfiyyət göstəricilərinə qoyulan əsas tələblər
- e)) istehsalatın idarə edilməsi üzrə qərarlar

59. Keyfiyyət göstəricilərinin nomenklaturunun seçilməsinin əsaslandırılmasında aşağıdakılardan hansı nəzərə alınmır?

- a) məhsulun təyinatı və istifadə şəraiti
- b) istehlakçıların tələbləri
- c) məhsulun keyfiyyətinin idarə edilməsi məsələlərinin təminatı
- d) səciyyəlandırıcı xassələrin tərkibi və strukturu
- e)) keyfiyyət səviyyəsini qiymətləndirmə metodu

60. Keyfiyyət göstəricilərinin nomenklaturunun seçilməsinin əsaslandırılmasında aşağıdakılardan hansı nəzərə alınmır?

- a) səciyyəlandırıcı xassələrin tərkibi və strukturu
- b) istehlakçıların tələbləri
- c) məhsulun keyfiyyətinin idarə edilməsi məsələlərinin təminatı
- d) keyfiyyət göstəricilərinə qoyulan əsas tələblər
- e)) məhsulun istehsalından və istismarından əldə edilən səmərə

61. Keyfiyyət göstəricilərinin nomenklaturunun seçilməsinin əsaslandırılmasında aşağıdakılardan hansı nəzərə alınmır?

- a) məhsulun təyinatı və istifadə şəraiti
- b) səciyyəlandırıcı xassələrin tərkibi və strukturu
- c) məhsulun keyfiyyətinin idarə edilməsi məsələlərinin təminatı
- d) keyfiyyət göstəricilərinə qoyulan əsas tələblər
- e)) məhsulun xidmət müddəti və istismar xərcləri

62. Keyfiyyət göstəricilərinin nomenklaturunun seçilməsinin əsaslandırılmasında aşağıdakılardan hansı nəzərə alınmır?

- a) məhsulun təyinatı və istifadə şəraiti
- b) istehlakçıların tələbləri
- c) səciyyəlandırıcı xassələrin tərkibi və strukturu
- d) keyfiyyət göstəricilərinə qoyulan əsas tələblər

e)) keyfiyyət göstəricilərinin çəki əmsalları

64. Aşağıdakılardan hansı keyfiyyət göstəricisi keyfiyyət göstəricilərinin xarakterik xassələrə görə təsnifatına daxildir?

a) qrup

b) integral

c) ümumiləşmiş

d) baza

e)) etibarlılıq

65. Aşağıdakılardan hansı keyfiyyət göstəricisi keyfiyyət göstəricilərinin xarakterik xassələrə görə təsnifatına daxildir?

a) nisbi

b) natural vahidlərlə

c) ölçüsüz vahidlərlə

d) gözlənilən

e)) erqonomiklik

66. Məhsulun keyfiyyət göstəricilərinin seçilən nomenklaturunun istifadə məqsədləri aşağıdakılardan hansı ola bilər?

a) keyfiyyətin kəmiyyətə qiymətləndirilməsi üsullarının işlənməsi

b) məmulatların parametrik sıralarının optimallaşdırılması metodikasını hazırlamaq

c) zamana görə keyfiyyətin dəyişməsinə hesablama üsulunu işləmək

d) məhsulun keyfiyyətinin erqonomik əlamətlərinin kəmiyyətə qiymətləndirilməsi

e)) standartlara daxil edilmə

67. Aşağıdakılardan hansı keyfiyyət göstəricilərinin nomenklaturu deyildir?

a) tipik

b) geniş

c) konkret

d)) məxsusi

e) düzgün cavab yoxdur

68. Aşağıdakılardan hansı keyfiyyət göstəricilərinin nomenklaturu deyildir?

- a) tipik
- b) geniş
- c) konkret
- d))etalon
- e) düzgün cavab yoxdur

69. Aşağıdakılardan hansı keyfiyyət göstəricilərinin nomenklaturu deyildir?

- a) tipik
- b) geniş
- c) konkret
- d)) köməkçi
- e) düzgün cavab yoxdur

70. Keyfiyyət səviyyəsinin qiymətləndirilməsində istifadə olunan baza nümunəsi neçə növə bölünə bilər?

- a) 2
- b)) 3
- c) 4
- d) 5
- e) 6

71. Aşağıdakılardan hansı keyfiyyət səviyyəsinin qiymətləndirilməsində istifadə olunan baza nümunəsinin növlərindən biridir?

- a))perspektiv
- b) standartlaşdırılan
- c) işçi
- d) konkret
- e) tipik

72. Müəyyən gələcək dövr ərzində perspektiv tələblərə cavab verən baza nümunələri necə adlandırılır?

- a))perspektiv

- b) real
- c) ən yaxşı real
- d) işçi

e)proqnozlaşdırılan

73. Hansı halda perspektiv baza nümunələri istifadə olunur?

- a)) texnikanın layihələndirilməsi və konstruktsiya edilməsində
- b) texniki məmulatın istehsalı və modernləşdirilməsində
- c) məhsulun attestasiyasında
- d) müəssisənin istehsal imkanlarını qiymətləndirdikdə
- e) mövcud standartların elmi-texniki səviyyəsinin qiymətləndirilməsində

74. Yeni növ məhsul buraxılışının planlaşdırılmasında hansı növ baza nümunəsindən istifadə olunur?

- a)) perspektiv
- b) ən yaxşı real
- c) real

d)işçi

e)proqnozlaşdırılan

75.Eynicinsli məhsul qrupu üçün standartların tələblərinin işlənməsində hansı növ baza nümunəsindən istifadə olunur?

- a)) perspektiv
- b) ən yaxşı real
- c) real
- d) işçi
- e) proqnozlaşdırılan

76. İşlənmə prosesində olan məhsulun qiymətləndirilməsi üçün analoqlar qrupu seçilərkən buraya hansı nümunələr daxil edilir?

- a)) eksperimental
- b) dünya bazarında satılan nümunələr
- c) standartlaşdırılan
- d) baza nümunəsi kimi seçilən
- e) düzgün cavab yoxdur

77. İstismar olunan məhsulun keyfiyyət səviyyəsini qiymətləndirilmək üçün analoqlar qrupu formalaşdırılarkən ekspertlərin rəyinə görə ən yaxşı nümunələr seçilir. Bunlar qiymətləndirilən məhsul kimi eyni funksiyaları, adətən, neçə ildən az olmayaraq yerinə yetirən nümunələr olmalıdır?

- a) 1
- b) 2
- c) 3
- d) 4
- e)) 5

78. Aşağıdakılardan hansı analoq qrupundan baza nümunəsinin seçilməsi metodudur?

- a) ekvivalent nisbətlər
- b) korrelyasiya
- c) kompleks
- d) parametrik
- e)) ardıcıl müqayisəetmə

79. Əgər məmulatın yaradılması və istismar xərclərini minimallaşdırmaq tələb olunursa, bu zaman optimallaşdırma həddi aşağıda göstərilənlərdən hansıdır?

- a) məmulatın yaradılması və istismar xərcləri
- b))keyfiyyətin ümumi göstəricisinin verilmiş qiyməti
- c) keyfiyyət göstəricilərinin sayı
- d) məmulatın istismarı zamanı əldə edilən gəlir
- e) məhsul vahidinə düşən istehsal xərcləri

80. Məhsulun keyfiyyət göstəricilərinin optimallaşdırılması zamanı məqsədli funksiya dedikdə nə başa düşülür?

- a)) optimallaşdırma kriteri
- b) optimallaşdırma həddi
- c) optimallaşdırma məhdudiyyəti
- d) optimallaşdırma funksiyası
- e) optimallaşdırma əmsalı

81. Keyfiyyət göstəricisinin optimal qiymətinin tapılması üçün aşağıdakılardan hansı vacibdir?

- a)) keyfiyyətin hansı ümumi göstəricisinin kriter kimi qəbul olunmasının müəyyənləşdirilməsi
- b) məhsulun qrupunun və təyinatının müəyyənləşdirilməsi
- c) keyfiyyət göstəricilərinə qoyulan əsas tələblərin standartlaşdırılması
- d) məhsulun keyfiyyət göstəricilərinin istifadə edilməsi məqsədlərinin müəyyənləşdirilməsi
- e) istehlakçıların tələblərinin təhlili

82. Aşağıdakılardan hansı keyfiyyət göstəricisinin optimal qiymətinin tapılması üçün yerinə yetirilməli vacib məsələ deyildir?

- a) keyfiyyətin hansı ümumi göstəricisinin kriter kimi qəbul olunmasının müəyyənləşdirilməsi
- b) optimallaşdırma kriteri kimi qəbul edilən fərdi və ya kompleks göstəricilərin təyin edilməsi
- c) keyfiyyət göstəricilərinin dəyişməsi üçün çəkilən xərclərin və xərclərin azaldılmasından əldə olunan gəlirin riyazi asılılığının müəyyən edilməsi
- d) riyazi modelləşdirmə və optimallaşdırma metodları ilə parametrlərin – arqumentlərin optimal qiymətlərinin hesablanması
- e))keyfiyyət göstəricilərinə qoyulan əsas tələblərin standartlaşdırılması

83. Məhsulun rəqabət qabiliyyəti aşağıda göstərilənlərdən hansının nəzərə alınması ilə qiymətləndirilir?

- a))konkret istehlak bazarı və servis xidməti sferası
- b) müəyyən kateqoriyalı alıcıların tələbat səviyyəsi
- c) əhalinin sosial tərkibi
- d) müəyyən regionda xarici ölkə vətəndaşlarının xüsusi çəkisi
- e) konkret regionda beynəlxalq standartların tətbiq olunma miqyası

84 Məmulatın rəqabət qabiliyyətinin kəmiyyətcə qiymətləndirilməsinin ən sadə metodu aşağıdakıların hansından istifadəyə əsaslanır?

- a)) ümumiləşdirilmiş keyfiyyət göstəriciləri
- b) fərdi keyfiyyət göstəriciləri
- c) diferensial keyfiyyət göstəriciləri

- d) qarışıq keyfiyyət göstəriciləri
- e) keyfiyyətin çəki əmsalları

85. Məhsulun keyfiyyət göstəricilərinin hansı qiyməti optimal hesab edilir?

- a)) məhsulun yaradılmasına və istismarına çəkilən xərclərə nisbətən onun istismarı zamanı daha çox gəlir əldə edilsin
- b) məhsulun yaradılmasına çəkilən xərclər onun istismarı zamanı əldə edilən gəlirdən az olsun
- c) məhsulun istismarına çəkilən xərclər bu zaman əldə edilən səmərədən az olsun
- d) məhsulun yaradılmasına və istismarına çəkilən xərclər artdıqca istismar zamanı əldə edilən gəlir daha sürətlə artsın
- e) məhsulun yaradılmasına və istismarına çəkilən xərclər dəyişməz qaldıqda istismar zamanı əldə edilən səmərə sürətlə artsın

86. Əgər məmulatın yaradılması və istismar xərclərini minimallaşdırmaq tələb olunursa, bu zaman optimallaşdırma kriteri aşağıda göstərilənlərdən hansıdır?

- a)) məmulatın yaradılması və istismar xərcləri
- b) keyfiyyətin ümumi göstəricisinin verilmiş qiyməti
- c) keyfiyyət göstəricilərinin sayı
- d) məmulatın istismarı zamanı əldə edilən gəlir
- e) məhsul vahidinə düşən istehsal xərcləri

87. Aşağıdakılardan hansı keyfiyyət göstəricisinin optimal qiymətinin tapılması üçün yerinə yetirilməli vacib məsələ deyildir?

- a) keyfiyyətin hansı ümumi göstəricisinin kriter kimi qəbul olunmasının müəyyənləşdirilməsi
- b) optimallaşdırma kriteri kimi qəbul edilən fərdi və ya kompleks göstəricilərin təyin edilməsi
- c) keyfiyyət göstəricilərinin dəyişməsi üçün çəkilən xərclərin və xərclərin azaldılmasından əldə olunan gəlirin riyazi asılılığının müəyyən edilməsi
- d) riyazi modelləşdirmə və optimallaşdırma metodları ilə parametrlərin – argumentlərin optimal qiymətlərinin hesablanması
- e)) məhsulun keyfiyyət göstəricilərinin istifadə edilməsi məqsədlərinin müəyyənləşdirilməsi

88. Məmulatın rəqabət qabiliyyətinin kəmiyyətcə qiymətləndirilməsinin ən sadə metodu aşağıdakıların hansından istifadəyə əsaslanır?

- a)) məhsulun iqtisadi göstəriciləri
- b) fərdi keyfiyyət göstəriciləri
- c) diferensial keyfiyyət göstəriciləri
- d) qarışıq keyfiyyət göstəriciləri
- e) keyfiyyətin çəki əmsalları

89. Rəqabət qabiliyyətinin nisbi göstərici indeksinin hansı qiymətində məhsul rəqabətə dözümsüz hesab olunur?

- a) $I > 1$
- b) $I < 1$
- c) $I \geq 1$
- d) $I \leq 1$
- e) $I = 1$

90. Məhsulun rəqabət qabiliyyəti göstəricisi, adətən, hansı şəkildə ifadə olunur?

- a)) faydalı səmərənin tam istehlak qiymətinə nisbəti
- b) faydalı səmərənin kapital qoyuluşuna nisbəti
- c) məhsulun bütün xidmət müddətində istismar xərclərinin tam istehlak qiymətinə nisbəti
- d) faydalı səmərənin məhsulun bütün xidmət müddətində istismar xərclərinə nisbəti
- e) məhsulun aradılması və istismarı xərcləri ilə ilkin keyfiyyət göstəriciləri arasında asılılıq

91. Keyfiyyət göstəricisinin optimal qiymətinin tapılması üçün aşağıdakılardan hansı vacibdir?

- a)) optimallaşdırma kriteri kimi qəbul edilən fərdi və ya kompleks göstəricilərin təyin edilməsi
- b) məhsulun qrupunun və təyinatının müəyyənləşdirilməsi
- c) keyfiyyət göstəricilərinə qoyulan əsas tələblərin standartlaşdırılması
- d) məhsulun keyfiyyət göstəricilərinin nomenklaturunun seçilmə metodunun işlənməsi
- e) səciyyələndirici xassələrin tərkibi və strukturunun təhlili

92. Keyfiyyət göstəricisinin optimal qiymətinin tapılması üçün aşağıdakılardan hansı vacibdir?

- a)) keyfiyyət göstəricilərinin dəyişməsi üçün çəkilən xərclərin və xərclərin azaldılmasından əldə olunan gəlirin riyazi asılılığının müəyyən edilməsi
- b) məhsulun qrupunun və təyinatının müəyyənləşdirilməsi
- c) keyfiyyət göstəricilərinə qoyulan əsas tələblərin standartlaşdırılması
- d) səciyyələndirici xassələrin tərkibi və strukturunun təhlili
- e) istehlakçıların tələblərinin təhlili

93. Aşağıdakılardan hansı keyfiyyət göstəricisinin optimal qiymətinin tapılması üçün yerinə yetirilməli vacib məsələ deyildir?

- a) hansı ümumi göstəricinin məmulatın istismarından səmərəni xarakterizə etməsinin müəyyənləşdirilməsi
- b) optimallaşdırma kriteri kimi qəbul edilən fərdi və ya kompleks göstəricilərin təyin edilməsi
- c) keyfiyyət göstəricilərinin dəyişməsi üçün çəkilən xərclərin və xərclərin azaldılmasından əldə olunan gəlirin riyazi asılılığının müəyyən edilməsi
- d) riyazi modelləşdirmə və optimallaşdırma metodları ilə parametrlərin – arqumentlərin optimal qiymətlərinin hesablanması
- e)) məhsulun keyfiyyət göstəricilərinin nomenklaturunun seçilmə metodunun işlənməsi

94. Məmulatın rəqabət qabiliyyəti «rentabellik həddi» adlanan metodla qiymətləndirilərkən hansı halda məmulat rəqabətə dözümsüz hesab olunur? (d – məmulatın mümkün satış qiymətinin topdansa satış qiymətinə və ya maya dəyərinə nisbətidir)

a) $d > 1$

b) $d < 1$

c) $d \geq 1$

d) $d \leq 1$

e) $d = 1$

95. Keyfiyyətin proqnozlaşdırılmasının əsas metodiki üsullarından biri hansıdır?

- a)) normativ
- b) empirik
- c) lokal
- d) nəzəri
- e) parametrik

96. Aşağıda göstərilənlərdən hansı keyfiyyəti tədqiqat və normativ proqnozlaşdırmanın həyata keçirilməsi metodudur?

- a) diferensial
- b) nominal qiymətlər
- c) ekvivalent nisbətlər
- d) diaqnostik təhlil
- e)) qarışıq

97. Aşağıda göstərilənlərdən hansı keyfiyyəti tədqiqat və normativ proqnozlaşdırmanın həyata keçirilməsi metodu deyildir?

- a) qarışıq
- b) ekspert
- c) çoxfaktorlu proqnozlaşdırma
- d) ekstrapolyasiya
- e)) empirik

98. Aşağıda göstərilənlərdən hansı keyfiyyəti tədqiqat və normativ proqnozlaşdırmanın həyata keçirilməsi metodu deyildir?

- a) qarışıq
- b) ekspert
- c) çoxfaktorlu proqnozlaşdırma
- d) ekstrapolyasiya

e)) tətbiqi

99. Aşağıda göstərilənlərdən hansı keyfiyyəti tədqiqat və normativ proqnozlaşdırmanın həyata keçirilməsi metodu deyildir?

- a) qarışıq
- b) ekspert
- c) çoxfaktorlu proqnozlaşdırma
- d) ekstrapolyasiya
- e)) lokal

100. Aşağıda göstərilənlərdən hansı keyfiyyəti tədqiqat və normativ proqnozlaşdırmanın həyata keçirilməsi metodu deyildir?

- a) qarışıq
- b) ekspert
- c) çoxfaktorlu proqnozlaşdırma
- d) ekstrapolyasiya
- e)) hesabat-eksperimental

101. Aşağıdakılardan hansı məhsulun keyfiyyətini qarışıq proqnozlaşdırma metoduna aid deyildir?

- a) funksional analiz metodu
- b) matrisa metodu
- c) «ikili ağac» metodu
- d) «Pattern» metodu
- e)) iqtisadi metod

102. Keyfiyyət baxılan obyektin kəmiyyət və keyfiyyət dəyişikliklərindən asılıdır – bu, hansı mövqedən keyfiyyəti səciyyələndirir?

- a) fəlsəfi
- b) sosial
- c)) texniki
- d) iqtisadi
- e) hüquqi

103. Keyfiyyət baxılan obyektin istehlakı və istehlakın dəyər nəticəsidir – bu, hansı mövqedən keyfiyyəti səciyyələndirir?

- a) fəlsəfi
- b) sosial
- c) texniki
- d)) iqtisadi
- e) hüquqi

104. Keyfiyyəti yüksəltmək və təmin etmək zəruriliyini müəyyən edən səbəblər vardır. Aşağıdakılardan hansı belə səbəblərdən biri deyil?

- a) şəxsi, istehsalat və ictimai tələbatın daim güclənməsi
- b) elmin, texnikanın, istehsalatın, iqtisadiyyatın inkişafında ETI-nin rolunun və sürətinin güclənməsi
- c) xidmətin, buraxılan məhsulların konstruksiyasının mükəmməlləşdirilməsi və yerinə yetirilən funksiyaların əhəmiyyətinin yüksəlməsi
- d) istehsalatın intensivləşdirilməsinə tələblərin çoxalması və müəssisənin müvəfəqiyyətli fəaliyyətində vacib faktor kimi keyfiyyətin effektinin artması
- e)) elmi-texniki tərəqqinin sürətlənməsi, istehsalın artması ilə zay məhsulun da həcmının artması

105. Təşkilatın (müəssisənin) keyfiyyəti idarəetmə sisteminin sadə modelinə hansı daxil deyildir?

- a) əks əlaqə kanalı ilə idarəolunan yarım sistemin keyfiyyətinin vəziyyəti haqda informasiya
- b) sistemin girişində keyfiyyət
- c) keyfiyyətin idarə olunmasında xarici təsir
- d) ətraf mühitin keyfiyyəti haqda informasiya
- e)) nəzarət, sınaq işlərinin aparılması

106. Təşkilatın (müəssisənin) keyfiyyəti idarəetmə sisteminin sadə modelinə hansı daxil deyildir?

- a) birbaşa əlaqə kanalı ilə keyfiyyətin idarə olunması üçün idarəedən təsir və informasiya
- b) sistemin çıxışında keyfiyyət
- c) xaric olunan informasiya və sənədlərin (həllin) keyfiyyəti
- d) ətraf mühitin keyfiyyəti haqda informasiya
- e) məhsulun realizasiyası

107. Aşağıdakılardan hansı təşkilatın (müəssisənin) keyfiyyəti idarəetmə sisteminin sadə modelinə daxildir?

- a) marketinq
- b) istehsal proseslərinin öyrənilməsi
- c) nəzarət, sınaq işlərinin aparılması
- d) keyfiyyətin idarə edilməsi üzrə kadr hazırlığı

- e)) birbaşa əlaqə kanalı ilə keyfiyyətin idarə edilməsi üçün idarədən təsir və informasiya

108. Aşağıdakılardan hansı təşkilatın (müəssisənin) keyfiyyəti idarəetmə sisteminin sadə modelinə daxildir?

- a) bazarın öyrənilməsi
- b) keyfiyyətin idarə edilməsinin texniki vasitələri
- c) istehsalçının xərcləri haqqında informasiya
- d) texniki və işçi layihələr haqqında informasiya
- e)) əks əlaqə kanalı ilə idarəolunan yarım sistemin keyfiyyətinin vəziyyəti haqda informasiya

109. Fəlsəfi nöqteyi-nəzərdən keyfiyyət nədir?

- a)) baxılan obyektin çox mühüm xassəsini göstərir və nəticədə o, spesifik olur, digər obyektlərdən seçilir
- b) ayrı-ayrı subyektlərin və yaxud bütövlükdə cəmiyyətin baxılan obyektə münasibətidir
- c) baxılan obyektin kəmiyyət və keyfiyyət dəyişikliklərindən asılı kateqoriyadır
- d) baxılan obyektin istehlakı və istehlakın dəyər nəticəsidir
- e) baxılan obyektin normativ-texniki sənədlərdə müəyyən edilmiş tələblərə cavab verən xüsusiyyətlərinin cəmidir

110. Sosial nöqteyi-nəzərdən keyfiyyətin xüsusiyyəti nədir?

- a) baxılan obyektin çox mühüm xassəsini göstərir və nəticədə o spesifik olur, digər obyektlərdən seçilir
- b)) ayrı-ayrı subyektlərin və yaxud bütövlükdə cəmiyyətin baxılan obyektə münasibətindən asılıdır
- c) baxılan obyektin kəmiyyət və keyfiyyət dəyişikliklərindən asılı kateqoriyadır
- d) baxılan obyektin istehlakı və istehlakın dəyər nəticəsidir
- e) baxılan obyektin normativ-texniki sənədlərdə müəyyən edilmiş tələblərə cavab verən xüsusiyyətlərinin cəmidir

111. Texniki nöqteyi-nəzərdən keyfiyyətin xüsusiyyəti nədir?

- a) baxılan obyektin çox mühüm xassəsini göstərir və nəticədə o spesifik olur, digər obyektlərdən seçilir
- b) ayrı-ayrı subyektlərin və yaxud bütövlükdə cəmiyyətin baxılan obyektə münasibətindən asılıdır

- c)) baxılan obyektin kəmiyyət və keyfiyyət dəyişikliklərindən asılıdır
- d) baxılan obyektin istehlakı və istehlakın dəyər nəticəsidir
- e) baxılan obyektin normativ-texniki sənədlərdə müəyyən edilmiş tələblərə cavab verən xüsusiyyətlərinin cəmidir

112. İqtisadi nöqteyi-nəzərdən keyfiyyət nədir?

- a) baxılan obyektin çox mühüm xassəsini göstərir və nəticədə o spesifik olur, digər obyektlərdən seçilir
- b) ayrı-ayrı subyektlərin və yaxud bütövlükdə cəmiyyətin baxılan obyektə münasibətidir
- c) baxılan obyektin kəmiyyət və keyfiyyət dəyişikliklərindən asılı kateqoriyadır
- d)) baxılan obyektin istehlakı və istehlakın dəyər nəticəsidir
- e) baxılan obyektin normativ-texniki sənədlərdə müəyyən edilmiş tələblərə cavab verən xüsusiyyətlərinin cəmidir

113. Hüquqi nöqteyi-nəzərdən keyfiyyət nədir?

- a) baxılan obyektin çox mühüm xassəsini göstərir və nəticədə o spesifik olur, digər obyektlərdən seçilir
- b) ayrı-ayrı subyektlərin və yaxud bütövlükdə cəmiyyətin baxılan obyektə münasibətidir
- c) baxılan obyektin kəmiyyət və keyfiyyət dəyişikliklərindən asılı kateqoriyadır
- d) baxılan obyektin istehlakı və istehlakın dəyər nəticəsidir
- e)) baxılan obyektin normativ-texniki sənədlərdə (NTS) müəyyən edilmiş tələblərə cavab verən xüsusiyyətlərinin cəmidir

114. Təşkilatın (müəssisənin) keyfiyyəti idarəetmə sisteminin sadə modelinə hansı daxil deyildir?

- a) birbaşa əlaqə kanalı ilə keyfiyyətin idarə olunması üçün idarədən təsir və informasiya
- b) əks əlaqə kanalı ilə idarəolunan yarım sistemin keyfiyyətinin vəziyyəti haqda informasiya
- c) keyfiyyətin idarə olunmasında xarici təsir
- d) xaric olunan informasiya və sənədlərin keyfiyyəti
- e)) bazarın öyrənilməsi

115. Aşağıdakılardan hansı təşkilatın (müəssisənin) keyfiyyəti idarəetmə sisteminin sadə modelinə daxildir?

- a) bazarın axtarışı
- b) keyfiyyət göstəricilərinin nomenklaturu haqqında informasiya
- c) istehsalçının xərcləri haqqında informasiya
- d) texniki və işçi layihələr haqqında informasiya
- e)) ətraf mühitin keyfiyyəti haqda informasiya

116. Məhsulun həyat dövrü şərti olaraq neçə mərhələyə bölünür?

- a) 2
- b) 3
- c) 4
- d)) 5
- e) 6

117. İstehsalın texnoloji və metroloji hazırlığı məhsulun həyat dövrünün hansı mərhələsinə aiddir?

- a) məhsulun tədqiqi, layihələndirilməsi və işlənməsi
- b)) məhsulun hazırlanması
- c) məhsulun əmtəə dövriyyəsi və yaxud əmtəə tədavülü
- d) məhsulun istifadəsi (istismar və yaxud istehlak)
- e) məhsulun utilləşdirilməsi və yaxud məhv edilməsi

118. Hazır məhsulun qəbul nəzarəti və sınağı məhsulun həyat dövrünün hansı mərhələsinə aiddir?

- a) məhsulun tədqiqi, layihələndirilməsi və işlənməsi
- b)) məhsulun hazırlanması
- c) məhsulun əmtəə dövriyyəsi və yaxud əmtəə tədavülü
- d) məhsulun istifadəsi (istismar və yaxud istehlak)
- e) məhsulun utilləşdirilməsi və yaxud məhv edilməsi

119. Texnologiyanın və istehsal prosesinin korrektə edilməsi məhsulun həyat dövrünün hansı mərhələsinə aiddir?

- a) məhsulun tədqiqi, layihələndirilməsi və işlənməsi
- b)) məhsulun hazırlanması
- c) məhsulun əmtəə dövriyyəsi və yaxud əmtəə tədavülü
- d) məhsulun istifadəsi (istismar və yaxud istehlak)
- e) məhsulun utilləşdirilməsi və yaxud məhv edilməsi

120. Keyfiyyətin idarə edilməsi üzrə tanınmış amerikalı mütəxəssis E. Deminq tərəfindən keyfiyyət sahəsində uğursuzluğa səbəb olan beş «amansız» çatışmazlıq qeyd edilmişdir. Aşağıdakılardan hansı onun qeyd etdiyi çatışmazlıqlardan deyildir?

- a) daimi məqsədlərin olmaması
- b) bir anlıq qazanc əldə etməyə yönəlmə
- c) işçilərin iş keyfiyyətinin hər il qiymətləndirilməsi
- d) rəhbərliyin bəlli olan kəmiyyət göstəricilərinə istiqamətlənməsi
- e)) xarici mütəxəssislərin dəvət edilməsinə laqeyd münasibət

121. Aşağıdakılardan hansı keyfiyyətin idarə edilməsi sahəsində Böyük Britaniyada tətbiq edilən əsas prinsiplərdəndir?

- a) personalın daim maarifləndirilməsi
- b) keyfiyyətə görə maddi məsuliyyət
- c) işçilərdə öz peşəsinə hörmət
- d) keyfiyyətin idarə edilməsində statistik metodlardan istifadə
- e)) keyfiyyətin idarə edilməsində bütün personalın iştirakı

122. Aşağıdakılardan hansı keyfiyyətin idarə edilməsi sahəsində Böyük Britaniyada tətbiq edilən əsas prinsiplərdəndir?

- a) personalın daim maarifləndirilməsi
- b) keyfiyyətə görə maddi məsuliyyət
- c) işçilərdə öz peşəsinə hörmət
- d) keyfiyyətin idarə edilməsində statistik metodlardan istifadə
- e))personalın fəaliyyətinin, birinci növbədə, keyfiyyət problemlərinin həllinə istiqamətləndirilməsi

123. Keyfiyyətin idarə edilməsinə münasibətdə idarəetmənin əsas ümumsistem prinsipi hansıdır?

- a)) məqsədyönlülük
- b) sabillik
- c) qüsursuzluq
- d) çoxnövlülük
- e) perspektivlilik

124. Keyfiyyətin idarə edilməsinə münasibətdə idarəetmənin əsas ümumsistem prinsipi hansıdır?

- a)) komplekslik
- b) dinamiklik
- c) mütərəqqilik
- d) optimallıq
- e) qüsursuzluq

125. Keyfiyyətin idarə edilməsinə münasibətdə idarəetmənin əsas ümumsistem prinsipi hansıdır?

- a)) sadəlik və asanlıq
- b) sabillik
- c) mütərəqqilik
- d) optimallıq
- e) zərurilik və kifayətlilik

126. Keyfiyyətin idarə edilməsi metodlarının seçilməsi nədən asılıdır?

- a)) idarə olunan obyektə təsir üsulundan
- b) texnoloji prosesdən
- c) mülkiyyət formasından
- d) keyfiyyət sahəsindəki siyasətdən
- e) keyfiyyətə tələbləri müəyyənləşdirən standartlardan

127. Hansı keyfiyyətin idarə edilməsi metodudur?

- a) elmi-tədqiqat
- b)) sosial-psixoloji
- c) səbəb-nəticə
- d) optimallaşdırma
- e) kompleks sistemləşdirmə

128. Keyfiyyətin idarə edilməsinin iqtisadi metodlarının tətbiqinin əsasını nə təşkil edir?

- a) mənəvi maraq
- b)) maddi maraq
- c) keyfiyyət üçün məsuliyyət
- d) könüllülük
- e) bazar münasibətləri

129. Keyfiyyətin idarə edilməsinin iqtisadi metodlarının tətbiqində keyfiyyətə təsirin xarakteri necədir?

- a) birbaşa
- b)) dolay
- c) əks
- d) düz
- e) təsir yoxdur

130. Keyfiyyətin idarə edilməsinin iqtisadi metodları seçilərkən hansı məhdudiyyətlər əsas götürülür?

- a)) iqtisadi qanunlara uyğunluq
- b) mənəvi-etik normalara uyğunluq
- c) keyfiyyət sahəsində tələblərə uyğunluq
- d) hüquqi normalara uyğunluq
- e) sosial tələblərə uyğunluq

131. Keyfiyyətin idarə edilməsinin təşkilati-tapşırma metodları seçilərkən hansı məhdudiyyətlər əsas götürülür?

- a) iqtisadi qanunlara uyğunluq
- b) mənəvi tələbatlara uyğunluq
- c) etik normalara uyğunluq
- d)) keyfiyyət sahəsində tələblərə uyğunluq
- e) sosial tələblərə uyğunluq

132. Keyfiyyətin idarə edilməsinin təşkilati-tapşırma metodlar qrupuna hansı daxildir?

- a)) standartlaşdırma
- b) sertifikatlaşdırma
- c) akkreditləşdirmə
- d) maliyyələşdirmə
- e) attestasiya

133. Təşkilati-tapşırma metodları ilə keyfiyyətin idarə edilməsində tapşırma təsirlərinə nə daxil deyildir?

- a) keyfiyyətin idarə edilməsi üzrə kadrların seçilməsi
- b) keyfiyyətin idarə edilməsi üzrə kadrların attestasiyası
- c)) keyfiyyətə görə maddi həvəsləndirmə

- d) keyfiyyətin idarə edilməsi üzrə qabaqcıl təcrübənin mənimsənilməsi
- e) keyfiyyət üzrə məqsədli proqramların yerinə yetirilməsinin təminatı

134. Pareto diaqramından nə zaman istifadə edilmir?

- a) çıxdaşın növləri üzrə müəssisənin itkilərinin qiymətləndirilməsində
- b) idarəedici təsirlərin hazırlanmasında
- c) istehsalatda çıxdaşın profilaktikası zamanı
- d) istehsalatda çıxdaşın qarşısının alınmasında
- e)) diferensial metodla keyfiyyət səviyyəsinin qiymətləndirilməsində

135. Keyfiyyətin idarə edilməsinin iqtisadi metodları nəyə əsaslanır?

- a) cəmiyyətdə fəaliyyət göstərən iqtisadi qanunlara
- b) icra üçün məcburi əmr və sərəncamlara
- c) istehsal sahələrində idarəçilik fəaliyyətinin gücləndirilməsinə
- d) cəmiyyətin keyfiyyətə tələblərinin dolğun ödənməsinə
- e)) keyfiyyəti yüksəltməyə həvəsləndirən iqtisadi şəraitin yaradılmasına

136. Keyfiyyətin idarə edilməsinin iqtisadi metodlarına hansı daxildir?

- a) keyfiyyətin idarə edilməsi üzrə tədbirlər planının işlənilib hazırlanması
- b)) tədarükçülərə iqtisadi təsir vasitələrindən istifadə
- c) beynəlxalq standartlara uyğun avadanlıqlardan istifadə
- d) keyfiyyətin idarə edilməsi üzrə kadrların seçilməsi
- e) iqtisadi fəaliyyətin modelləşdirilməsi

137. Keyfiyyətin idarə edilməsinin təşkilati-tapşırma metodları nəyə əsaslanır?

- a) cəmiyyətdə fəaliyyət göstərən iqtisadi qanunlara
- b)) icra üçün məcburi əmr və sərəncamlara
- c) istehsal sahələrində idarəçilik fəaliyyətinin gücləndirilməsinə
- d) cəmiyyətin keyfiyyətə tələblərinin dolğun ödənməsinə
- e) keyfiyyəti yüksəltməyə iqtisadi şəraitin yaradılmasına

138. Təşkilati-tapşırma metodları ilə keyfiyyətin idarə edilməsində tapşırma təsirlərinə nə daxil deyildir?

- a) keyfiyyət sahəsində siyasətin tətbiqi
- b) keyfiyyətin idarə edilməsi üzrə müəssisə standartlarının tətbiqi
- c)) kəmiyyətlər üçün normaların tətbiqi
- d) bölmələr haqqında əsasnamənin tətbiqi
- e) vəzifə təlimatlarının tətbiqi

139. Təşkilati-tapşırma metodunda yaradılan sənədlərə hansı tələb qoyulur?

- a) sənədlərin məzmununda tez-tez dəyişikliklərin edilməsi
- b)) sənədlərdə informasiyanın şərhində məntiqi ardıcılıq
- c) sənədlərin mümkün qədər geniş həcmli olması
- d) sənədlərin Azərbaycan və ingilis dillərində tərtib edilməsi
- e) sənədlərin elektron variantı ilə birlikdə təqdim edilməsi

140. Keyfiyyətin idarə edilməsinin statistik metodlarından hansıları əsasdır?

- a) statistik izləmə və statistik qəbul nəzarəti
- b) statistik tənzimləmə və statistik təhlil
- c)) statistik tənzimləmə və statistik qəbul nəzarəti
- d) statistik izləmə və statistik tənzimləmə
- e) keyfiyyətin statistik qiymətləndirilməsi və statistik təhlil

141. Nəzarət kartları nə zaman tətbiq edilir?

- a)) məhsulun keyfiyyətinə nəzarətdə
- b) məhsulun keyfiyyətinin qiymətləndirilməsində
- c) müfəttiş nəzarətində
- d) texnoloji proseslərin yeniləşdirilməsində
- e) giriş nəzarətində

142. Pareto diaqramının əlverişli cəhəti nədir?

- a) texnoloji prosesin yeniləşməsində istifadə edilir
- b) istehsal məsələsinin səmərəli həll üsulunun tapılmasına kömək edir
- c) tədqiq edilən xarakteristikanın zamandan asılı olaraq dəyişmə xarakterini müəyyənləşdirmək üçün istifadə edilir
- d)) keyfiyyətə təsir edən amillərin əhəmiyyətliliyini üzə çıxarmağa kömək edir
- e) texnoloji əməliyyatların ixtisarına kömək edir

143. Pareto diaqramı nəyə imkan vermir?

- a)) keyfiyyət göstəricilərinin sayını müəyyənləşdirməyə
- b) keyfiyyətlə bağlı kompleks məsələləri həll etməyə
- c) növlər üzrə çıxdax hallarının sayını müəyyənləşdirməyə
- d) çıxdaxdan itkilərin məbləğini müəyyənləşdirməyə
- e) istehsalın faktiki vəziyyətini obyektiv göstərməyə

144. Nəzarət kartlarının hansı növü vardır?

- a)) kəmiyyət əlamətlərinə görə nəzarət kartları
- b) sınaq növlərinə görə nəzarət kartları
- c) müfəttiş nəzarətinin nəzarət kartları
- d) giriş nəzarətinin nəzarət kartları
- e) statistik nəzarət kartları

145. Anketləşdirmə zamanı anketlərdəki suallara qoyulan hansı tələb düzgün deyildir?

- a) suallar sadə olmalı
- b) suallar qısa olmalı
- c) suallar tam olmalı
- d)) suallar çoxmənalı olmalı
- e) suallar düzgün tərtib edilməlidir

146. Ekspert metodunun mahiyyəti nədən ibarətdir?

- a)) alınmış rəylərin orta qiymətlərinin tapılması
- b) rəylərin toplanması
- c) alınmış rəylərin balla qiymətləndirilməsi
- d) estetik keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi
- e) ergonomik keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi

147. Göstərilənlərdən hansı ekspert qiymətləndirilməsi metoduna aid deyildir?

- a) rəqlama
- b) cüt-cüt müqayisəetmə
- c) ardıcıl müqayisəetmə
- d) bilavasitə qiymətləndirmə
- e)) dolaylı qiymətləndirmə

148. Keyfiyyətin idarə edilməsində hansı sinif ekspertlərin seçilməsi daha məqsəduyğundur?

- a) 1 və 2
- b) 1-3
- c)) 1-4
- d) 1-5
- e) 1-8

149. Oqanoleptik metodla qiymətləndirmə nəyə əsaslanır?

- a)) hissiyyat orqanlarından istifadəyə
- b) anketləşdirməyə
- c) sorğunun keçirilməsinə
- d) aləti ölçmələrə
- e) elmi tədqiqatlara

150. Ekspert qiymətləndirilməsində orta qiymət hansı düsturla tapılır?

a)
$$P_{in} = \frac{W}{K_m + X_{ist}}$$

b)
$$y_{in} = \frac{P_{in}}{P_{inb}}$$

c)
$$y_{ki} = \frac{P_i - P_h}{P_{ibaz} - P_h}$$

d)
$$K = \frac{\sum_{j=1}^N K_j}{N}$$

e)
$$S_e = C_2 - C_1$$

151. Ekspertliyə namizədin keyfiyyəti qiymətləndirilərkən hansı üsuldən istifadə edilmişdir?

- a)) namizədin attestasiyası
- b) namizədin verilmiş sahə üzrə mütəxəssis kimi kollektiv şəkildə
- c) özü-özünü qiymətləndirmə
- d) səriştəliliyinin analitik müəyyənləşdirilməsi
- e) ekspert kimi keçmiş fəaliyyətin statistik təhlili

152. Keyfiyyətindən və səriştəsindən asılı olaraq altıncı sinif ekspertə verilən qiymət hansıdır?

- a) ortadan yüksək
- b) orta
- c) ortadan aşağı
- d)) aşağı

e) çox aşağı

153. Keyfiyyətindən və səriştəsindən asılı olaraq ikinci sinif ekspertə verilən qiymət hansıdır?

- a) çox yüksək
- b) ortadan yüksək
- c)) yüksək
- d) orta
- e) ortadan aşağı

154. Keyfiyyətindən və səriştəsindən asılı olaraq üçüncü sinif ekspertə verilən qiymət hansıdır?

- a) çox yüksək
- b)) ortadan yüksək
- c) orta
- d) yüksək
- e) ortadan aşağı

155. «Delfi» metodu mahiyyətə nədir?

- a)) ekspert metodu
- b) statistik metod
- c) hesabat metodu
- d) orqanoleptik metod
- e) aləti metod

156. Keyfiyyətindən və səriştəsindən asılı olaraq beşinci sinif ekspertə verilən qiymət hansıdır?

- a) ortadan yüksək
- b) orta
- c) yüksək
- d) aşağı
- e)) ortadan aşağı

157. Ekspert rəylərinin toplanması üçün hansı qabaqcadan müəyyənləşdirilmir?

- a)) keyfiyyət göstəricilərinin proqnoz qiymətləri
- b) ekspert rəylərinin sənədlərə daxil edilməsi qaydası
- c) sənədlərin tərkibi və məzmunu
- d) rəylərin toplanma turlarının sayı
- e) forma və metodika

158. Ekspert rəylərinin toplanmasının qarışıq forması nə zaman tətbiq edilir?

- a) ekspertlərin səriştəliliyi naməlum olduqda
- b)) fərdi rəylər üst-üstə düşmədikdə
- c) iki və daha artıq obyektin keyfiyyəti qiymətləndirildikdə
- d) sürətləndirilmiş qiymətləndirilmə tətbiq edildikdə
- e) qiymətləndirilən obyektlər standartlaşdırılmadıqda

159. Hansı mülahizə doğru deyildir?

- a) anketləşdirmə ekspert rəylərinin az əmək sərfi ilə toplanmasını təmin edir
- b)) anketləşdirmədə ekspert tərəfindən qiymətləndirmə hökmən gizli şəkildə həyata keçirilir
- c) anketləşdirmədə açıq (sualın cavabı sərbəst şəkildə verilə bilər) adlanan sual tipi tətbiq edilir
- d) anketləşdirmədə bağlı (cavablar «hə», «yox», «bilmirəm») adlanan sual tipi tətbiq edilir
- e) anketləşdirmədə «veer» (cavablar sırasından bir cavab nəzərdə tutulur) adlanan sual tipi tətbiq edilir

160. Anketin işlənməsi prosesinə hansı daxil deyildir?

- a) ekspertə müraciətin formasının müəyyənləşdirilməsi
- b)) ekspert rəylərinin toplanma formasının seçilməsi
- c) anket formasının işlənməsi
- d) ekspert üçün zəruri informasiyanın şərhı
- e) sualların tipinin seçilməsi

161. Bir ekspert tərəfindən ekspertiza obyektinə verilən rənglərin cəmi hansı düsturla hesablanır? (H-obyektlərin sayıdır)

- a)) $H \cdot (H + 1) : 2$
- b) $H \cdot (H - 1) : 2$
- c) $H \cdot (H + 1) \cdot 2$
- d) $H \cdot (H - 1) \cdot 2$
- e) $S_T = X_{r1} - X_{r2}$

162. Hansı mülahizə doğru deyildir?

- a) rəngləmə metodunda ekspert təşkilatı sistemin tədqiq olunan obyektlərini nisbi əhəmiyyətliyiindən asılı olaraq rəngləyir
- b)) rəngləmə obyektlərinin sayı ekspertlərin sayından çox olmamalıdır
- c) rəngləmə metodunda üstün tutulan obyektə adətən birinci rəng verilir
- d) rəngləmə metodunda adətən ən az üstün tutulan obyektə sonuncu rəng verilir
- e) rəngləmə obyektlərinin yekun rəngi hər bir obyekt üçün rənglərin cəminə uyğun müəyyənləşdirilir

163. Pirson kriteri necə işarə edilir?

- a) χ^3
- b)) χ^2
- c) χ_h^3
- d) χ_h^2
- e) χ

164. Konkordasiya əmsalı nədir?

- a) ekspert rəylərinin riyazi-statistik işlənməsinin nəticəsidir
- b)) ekspert rəylərinin uzlaşma dərəcəsini göstərir
- c) ekspert rəylərinin çəki əmsallarını xarakterizə edir
- d) qiymətləndirmədə iştirak edən ekspertlərin sayının müəyyənləşdirilməsində istifadə edilir
- e) qiymətləndirilən obyektin yekun rəngini xarakterizə edir

165. Konkordasiya əmsalı $W=0,3$ olarsa:

- a) ekspert qiymətləndirilməsinin tətbiqi məqsədəuyğun deyildir
- b) qiymətləndirmədə iştirak edən ekspertlərin sayı azaldılmalıdır
- c) qiymətləndirmədə iştirak edən ekspertlərin sayı artırılmalıdır
- d) ekspert rəylərini uzlaşmış hesab etmək olar
- e)) ekspert rəylərini uzlaşmış hesab etmək olmaz

166. Konkordasiya əmsalı $W=1$ olarsa:

- a) ekspert qiymətləndirilməsinin tətbiqi məqsədəuyğun deyildir
- b) qiymətləndirmədə iştirak edən ekspertlərin sayı azaldılmalıdır
- c) qiymətləndirmədə iştirak edən ekspertlərin sayı artırılmalıdır
- d)) ekspert rəylərində tam uzlaşma vardır
- e) ekspert rəylərində uzlaşma yoxdur

167. Ekspert rəylərinin uzlaşmasının qiymətləndirilməsində istifadə edilən əhəmiyyətlik səviyyəsi B hansı diapazonda dəyişir?

- a)) 0,005-0,05
- b) 0,005-0,5
- c) 0,05-0,5
- d) 0,001-0,01
- e) 0,01-0,1

168. Hansı mülahizə doğru deyildir?

- a) keyfiyyətin idarə edilməsində tədqiqatlar dövriliyinə görə birdəfəlik, dövrü və müntəzəm ola bilər
- b) fundamental tədqiqatların məqsədi keyfiyyətin idarə edilməsinin yeni qanunauyğunluqlarının aşkar edilməsidir
- c) tətbiqi tədqiqatların məqsədi keyfiyyətin idarə edilməsinin praktiki problemlərinin həllində fundamental tədqiqatlardan istifadə etməkdir
- d)) keyfiyyətin idarə edilməsinin tədqiqində «daha yüksək əmək haqqı - daha yüksək keyfiyyət» prinsipi ödənməlidir
- e) keyfiyyətin idarə edilməsinin tədqiqi həm empirik, həm də nəzəri istiqamətlərdə aparıla bilər

169. Keyfiyyətin idarə edilməsində lokal tədqiqatların xüsusiyyəti hansıdır?

- a) sistemin elementləri standartlar əsasında öyrənilir
- b)) yarım sistemlərin tək-tək elementlərinin xassələri digər elementlərlə qarşılıqlı təsir nəzərə alınmadan öyrənilir
- c) idarəetmə elementlərinin xassələri qarşılıqlı əlaqədə öyrənilir
- d) əvvəlki dövrdə əldə edilən nəticələr öyrənilir
- e) keyfiyyət göstəricilərinin nomenklaturası seçilir

170. Keyfiyyətin idarə edilməsində sistemli yanaşmaya hansı aid deyildir?

- a) keyfiyyətin idarə edilməsi sisteminin daxili və xarici təsirlər nəzərə alınaraq bir sistem kimi öyrənilməsi
- b) keyfiyyətin idarə edilməsi sisteminin qarşılıqlı əlaqəli elementlərdən təşkil olunan bütöv bir sistem şəklində öyrənilməsi
- c)) yarım sistemlərin tək-tək elementlərinin ayrı-ayrılıqda öyrənilməsi
- d) keyfiyyətin idarə edilməsi sisteminin qarşılıqlı əlaqəli yarım sistemlərdən təşkil olunan bütöv bir sistem şəklində öyrənilməsi
- e) keyfiyyətin idarə edilməsi sisteminin fəaliyyət göstəricilərinin dinamiklik şərtində öyrənilməsi

171. Abstraktlaşdırma metodu keyfiyyətin idarə edilməsinin tədqiqində hansı tədqiqat metodları qrupuna daxildir?

- a) nəzəri
- b) empirik
- c)) nəzəri-empirik
- d) normativ
- e) parametrik

172. Modelləşdirmə metodu keyfiyyətin idarə edilməsinin tədqiqində hansı tədqiqat metodları qrupuna daxildir?

- a) nəzəri
- b) empirik
- c)) nəzəri-empirik
- d) normativ
- e) parametrik

173. Keyfiyyətin idarə edilməsinin tədqiqində abstraktlaşdırma metodunun mahiyyəti nədir?

- a) obyektin tədqiqi zamanı onun modelindən istifadə
- b) öyrənilən obyektin elementlərə bölünməsi və obyektin elementlərinin tam şəklində birləşdirilməsi

- c) nəticələrin xüsusidən ümumiyyə, ümumidən xüsusiyyə dərkətmə bazasında alınması
- d) müəyyən normativlərdən istifadə
- e)) obyektin cüzi xassələri nəzərə alınmadan onun daha mühüm tərəflərinin model üzərində öyrənilməsi

174. Keyfiyyətin idarə edilməsinin tədqiqindəki diaqnostik analizin mahiyyəti nədir?

- a)) keyfiyyətin idarə edilməsinin detallar üzrə analizi
- b) obyektin tədqiqi zamanı onun modelindən istifadə
- c) keyfiyyətin idarə edilməsinin perspektivdə inkişaf istiqamətlərinin tədqiqat zamanı alınan nəticələr əsasında müəyyənləşdirilməsi
- d) keyfiyyətin idarə edilməsi sisteminin müxtəlif səviyyələrinin əhatə edilməsi
- e) sistemin müəyyən xassələrinin ideallaşdırmaqla öyrənilməsi

175. Texnoloji müsaidsə necə müsaidsəyə deyilir?

- a) qiyməti sorğu kitablarında verilən
- b) texnoloji proseslərə düzəliş verən
- c) yeni məhsul tiplərinin yaradılmasında istifadə edilən
- d)) qiyməti iqtisadi cəhətdən əlverişli hazırlanma texnologiyasına uyğun olan
- e) düzgün cavab yoxdur

176. Keyfiyyətin idarə edilməsinin təkmilləşdirilməsi üzrə aparılan işlərdə sosial effektin mənbəyi hansıdır?

- a)) əmək şəraitinin yaxşılaşdırılması
- b) nəzarət kartlarından istifadə
- c) ekspertlərin işə cəlb edilməsi
- d) sertifikatlaşdırmanın tətbiqi
- e) informasiya təminatının yaxşılaşdırılması

177. Keyfiyyətin idarə edilməsinin səmərəliliyi qiymətləndirilərkən ekoloji effektlərin prioritetliyi prinsipi nəyi nəzərdə tutur?

- a) təbii sərvətlərdən əldə edilən gəlir hesablanmalıdır
- b)) səmərəlilik qiymətləndirilərkən ekoloji kriterləri nəzərə alınmalıdır
- c) radioaktiv tullantılar hesablanmalıdır
- d) qlobal istiləşmənin nəticələri nəzərə alınmalıdır
- e) müəssisələrin bütün idarəetmə yarım sistemləri nəzərə alınmalıdır

178. Keyfiyyətin idarə edilməsinin səmərəliliyinin təyin edilməsində nəticələrin müqayisə edilməsi prinsipi nəyi nəzərdə tutur?

- a)) sosial, ekoloji və iqtisadi səmərələrin müqayisəsini
- b) yalnız sosial səmərələrin müqayisəsini
- c) yalnız ekoloji səmərələrin müqayisəsini
- d) yalnız iqtisadi səmərələrin müqayisəsini
- e) düzgün cavab yoxdur

179. Müəssisədə keyfiyyət sisteminin tətbiqi ilə istehsal proseslərinin emek tutumunun azalması hansı düsturla hesablanır? (D_{1n} , D_{2n} - uyğun olaraq sistemin tətbiqinə qədər və sonra nəzarətin dəyəridir)

a)
$$S = \frac{D_{1n} - D_{2n}}{2}$$

b)
$$S = D_{1n} - D_{2n}$$

c)
$$S = D_{2n} - D_{1n}$$

d)
$$S = \frac{1}{2} \sqrt{D_{2n} - D_{1n}}$$

e)) düzgün cavab yoxdur

180. Keyfiyyətin idarə edilməsinin səmərəliliyinin təyin edilmə prinsipi hansıdır?

- a) subyektivlik
- b) məqsədyönlülük
- c) sistemlilik
- d) spesifiklik
- e)) müqayisəetmə

181. Keyfiyyətin idarə edilməsinin səmərəliliyinin qiymətləndirilməsində sosioloji və ekoloji nəticələrin də nəzərə alınması keçən əsrin hansı dövründən sonra zərurətə çevrildi?

- a) 20-ci illər
- b) 30-cu illər
- c)) 50-60-cı illər
- d) 90-cı illər
- e) düzgün cavab yoxdur

182. Keyfiyyətin idarə edilməsinin səmərəliliyi qiymətləndirilərkən kompleks yanaşma prinsipi nəyi nəzərdə tutur?

- a) keyfiyyət səviyyəsinin kompleks qiymətləndirilməsini
- b) keyfiyyətin idarə edilməsinin təkmilləşdirilməsini
- c) öyrənilən obyektin elementlərə bölünməsini
- d)) bütün mümkün xərclərin, məhsulun yaradılmasının bütün iqtisadi nəticələrinin nəzərə alınmasını
- e) eyni təyinatlı texnoloji proseslərin birləşdirilməsini

183. Zay məhsullardan yaranan itkilərin müəssisədə keyfiyyət sisteminin tətbiqi ilə azalması hansı düsturla hesablanır? (X_{r1} , X_{r2} - sistemin tətbiqinə qədər və sonra zamanətli temirə görə xərclər)

a) $S = \frac{1}{2} \sqrt{X_{r2} - X_{r1}}$

b) $S = \frac{X_{r1} - X_{r2}}{2}$

c) $S = X_{r2} - X_{r1}$

d) $S = X_{r1} - X_{r2}$

e)) düzgün cavab yoxdur

184. Müəssisədə keyfiyyət sisteminin tətbiqi ilə məhsulun keyfiyyəti yüksəlmişdir. Belə məhsulun satışından əldə edilən gəlirin artımı hansı düsturla hesablanır? (X_{1q}, X_{2q} - qüsurların aradan qaldırılmasına çəkilən xərclər)

a)
$$S = \frac{1}{2} \sqrt{X_{2q} - X_{1q}}$$

b)
$$S = \frac{X_{1q} - X_{2q}}{2}$$

c)
$$S = X_{2q} - X_{1q}$$

d)
$$S = X_{1q} - X_{2q}$$

e)) düzgün cavab yoxdur

185. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin layihələndirilməsinin layihəqabağı mərhələsinə daxildir?

- a) təşkilati layihənin iradlar nəzərə alınmaqla korrektə edilməsi
- b) təşkilati layihənin komplektləşdirilməsi
- c) təşkilati layihənin ekspertizası
- d)) keyfiyyət sisteminin yaradılması üzrə işçi orqanların formalaşdırılması
- e) təşkilati layihənin təsdiq edilmiş işçi sənədlərinin qüvvəyə minməsi

186. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin layihələndirilməsinin realizətmə və təkmilləşdirmə mərhələsinə daxildir?

- a)) təşkilati layihənin tətbiqi gedişinin korrektə edilməsi
- b) layihələndirmə üçün texniki tapşırıqın işlənilib hazırlanması
- c) layihəqabağı təhlilin aparılması
- d) işçi layihənin sənədlərinin tətbiqi üzrə tədbirlər planının layihəsinin işlənilib hazırlanması
- e) keyfiyyət sisteminin yaradılması üzrə koordinasiya-işçi qrupunun formalaşdırılması

187. Keyfiyyət sistemlərinin yaradılması üzrə işlərin plan-qrafikini kim təsdiq edir?

- a)) müəssisənin direktoru
- b) müəssisənin baş mütəxəssisi
- c) müəssisənin aparıcı mütəxəssisi
- d) texniki nəzarət şöbəsinin rəisi
- e) baş texnoloq

188. Keyfiyyət sisteminin təşkilati layihələndirilməsinə layihəqabağı hazırlıq zamanı hansı iş görülür?

- a) işçi layihələrin tərtib edilməsi
- b) layihənin tətbiqi
- c) müvafiq keyfiyyət sistemi çərçivəsində bütün tədbirlərin səmərəliliyinin kompleks qiymətləndirilməsi
- d)) keyfiyyət sistemlərinin layihəsinin yaradılmasının əsasını təşkil edən əmrin hazırlanması və imzalanması
- e) düzgün cavab yoxdur

189. Keyfiyyət sisteminin təşkilati layihələndirilməsi zamanı realizəetmə və təkmilləşdirmə mərhələsində hansı iş görülür?

- a)) layihənin tətbiqi
- b) kadrların hazırlanması və ixtisaslarının artırılması
- c) keyfiyyət sistemlərinin layihəsinin yaradılmasının əsasını təşkil edən əmrin hazırlanması və imzalanması
- d) müvafiq keyfiyyət sistemi çərçivəsində bütün tədbirlərin səmərəliliyinin kompleks qiymətləndirilməsi
- e) düzgün cavab yoxdur

190. Keyfiyyət sisteminin təşkilati layihələndirilməsinə layihəqabağı hazırlıq zamanı hansı iş görülür?

- a) işçi layihənin ekspertizasının təşkili
- b) işçi layihələrinin tətbiqinə nəzarət və onun təhlili
- c) keyfiyyət sisteminin və məhsulun sertifikatlaşdırılması
- d)) xüsusi yaradılmış işçi qrupu vasitəsilə işlərin koordinasiya edilməsi
- e) düzgün cavab yoxdur

191. Keyfiyyət sisteminin işçi layihələrinin tətbiqinə nəzarət kim tərəfindən həyata keçirilir?

- a) texniki nəzarət xidmətinin işçiləri
- b) müəssisənin texnoloqları
- c) müəssisənin konstruktorları
- d) müəssisənin rəhbəri və aparıcı mütəxəssislər
- e)) müfəttiş-nəzarət qrupları və müvafiq keyfiyyət sisteminin rəhbərləri

192. Aşağıdakılardan hansı keyfiyyət sisteminin təkmilləşdirilməsinə aid deyildir?

- a) sistemin bütün elementlərinin fəaliyyətinin yaxşılaşdırılması
- b) yeni elementlərin keyfiyyət sisteminə daxil edilməsi
- c) keyfiyyətin idarə edilməsi proseslərinin avtomatlaşdırılması
- d)) keyfiyyət sisteminin bütünlüklə yenidən layihələndirilməsi
- e) düzgün cavab yoxdur

193. Keyfiyyət sisteminin yaradılması üçün tövsiyələrin obyektivliyi nədən asılıdır?

- a) məhsulun keyfiyyət göstəricilərinin nomenklaturasının seçilməsindən
- b)) işə qərəzsiz və düzgün yanaşmaqdan
- c) normativ-texniki sənədlərin tətbiqindən
- d) sahənin digər müəssisələrində məsələyə münasibətdən
- e) müəssisənin təşkilati strukturunda dəyişikliklərin edilməsindən

194. Məhsulun sertifikatlaşdırılması nədir?

- a) məhsulun keyfiyyətinə tələblərin müəyyənləşdirilməsidir
- b) məhsulun təhlükəsizliyinə tələblərin müəyyənləşdirilməsidir
- c) məhsul satışına icazənin verilməsidir
- d)) məhsulun standart və ya texniki rəqlamentə uyğunluğunun təsdiqlənməsidir
- e) düzgün cavab yoxdur

195. Prosesin sertifikatlaşdırılması nədir?

- a) prosesin yerinə yetirilməsinə icazənin verilməsidir
- b) prosesin təhlükəsizliyinə tələblərin müəyyənləşdirilməsidir

- c)) prosesin standartta və ya texniki rəqlamentə uyğunluğunun təsdiqlənməsidir
- d) prosesin keyfiyyətinə tələblərin müəyyənləşdirilməsidir
- e) düzgün cavab yoxdur

196. Aşağıdakılardan hansı üçüncü tərəf vasitəsilə məhsulun sertifikatlaşdırılmasının hazırlıq mərhələsinə daxildir?

- a)) üçüncü tərəfin rəasional sertifikatlaşdırma sistemini seçməsi
- b) sertifikatlaşdırma sınaqlarının protokolunun hazırlanması
- c) sertifikatlaşdırma sınaqlarının aparılması
- d) uyğunluq sertifikatının tərtib edilməsi və verilməsi
- e) düzgün cavab yoxdur

197. Aşağıdakılardan hansı keyfiyyət sisteminin yoxlanma növüdür?

- a) aylıq
- b) dövrü
- c)) növbədənəknənar
- d) qəfil
- e) gündəlik

198. Keyfiyyət sisteminin sertifikatlaşdırılmasında son yoxlama və qiymətləndirmə zamanı hansı iş görülür?

- a)) müsbət qərar qəbul edildiyi halda keyfiyyət sisteminə sertifikat verilir
- b) keyfiyyət sistemi sertifikatlaşdırma üçün hazırlanır
- c) sertifikatlaşdırmanı aparmaq üçün sifariş verilir
- d) keyfiyyət sisteminin sertifikatlaşdırılması üçün müqavilə imzalanır
- e) düzgün cavab yoxdur

199. Aşağıdakılardan hansı üçüncü tərəf vasitəsilə məhsulun sertifikatlaşdırılmasının hazırlıq mərhələsinə daxil deyildir?

- a)) sertifikatlaşdırmanın nəticələrinə görə maraqlı tərəflərin apelyasiya verməsi
- b) məhsulun sertifikatlaşdırılması üçün müqavilənin bağlanması
- c) keyfiyyətli məhsulun buraxılması üçün keyfiyyət sisteminin hazırlanması
- d) üçüncü tərəfin rəşional sertifikatlaşdırma sistemini seçməsi
- e) sertifikatlaşdırma üçün zəruri sənədlərin təyin edilməsi

200. Aşağıdakılardan hansı üçüncü tərəf vasitəsilə məhsulun sertifikatlaşdırılmasının sertifikatlaşdırma mərhələsinə daxil deyildir?

- a)) sertifikatlaşdırma orqanının seçilməsi
- b) sertifikatlaşdırma sınaqlarının aparılması
- c) sertifikatlaşdırma sınaqlarının protokolunun hazırlanması
- d) uyğunluq sertifikatının tərtib edilməsi və verilməsi
- e) xarici uyğunluq sertifikatının tanınması

201. «Keyfiyyət ilgəyi» nədir?

- a)) keyfiyyətə təsir edən qarşılıqlı əlaqəli elementlər
- b) keyfiyyət səviyyəsinin qiymətləndirilməsi metodlarının məcmusu
- c) keyfiyyət göstəricilərinin cəmi
- d) məhsul, proses və xidmətlər arasında əlaqə
- e) düzgün cavab yoxdur

202. Aşağıdakılardan hansı sertifikatlaşdırma prosesinin «keyfiyyət ilgəyinin» elementi deyildir?

- a) sertifikatlaşdırmaya tələbatın öyrənilməsi
- b) sertifikatlaşdırma prosesinin planlaşdırılması və işlənməsi
- c) sınaq laboratoriyalarında və sertifikatlaşdırma üzrə orqanlarda sertifikatlaşdırmanın aparılması
- d)) xarici uyğunluq nişanının tanınması
- e) sertifikatlaşdırmanın nəticələrinə nəzarət və onların təsdiq edilməsi

203. Aşağıdakılardan hansı sertifikatlaşdırma prosesinin «keyfiyyət ilgəyinin» elementi deyildir?

- a) sertifikatlaşdırmaya tələbatın öyrənilməsi
- b)) xarici uyğunluq nişanının tanınması
- c) müfəttiş nəzarəti
- d) sertifikatlaşdırma prosesinin layihələndirilməsi
- e) sınaq laboratoriyalarında və sertifikatlaşdırma üzrə orqanlarda sertifikatlaşdırmanın aparılması

204. Aşağıdakılardan hansı sertifikatlaşdırma prosesinin «keyfiyyət ilgəyinin» elementi deyildir?

- a) sertifikatlaşdırmaya tələbatın öyrənilməsi
- b) sertifikatlaşdırma prosesinin layihələndirilməsi
- c) sertifikatlaşdırma üçün resurslar
- d) sertifikatlaşdırma prosesinin planlaşdırılması və işlənməsi
- e)) xarici uyğunluq nişanının tanınması

205. Sertifikatlaşdırmanın keyfiyyətinin təmin edilməsində xarici audit kim tərəfindən yerinə yetirilir?

- a)) müstəqil ekspertlər
- b) texniki nəzarət xidmətinin işçiləri
- c) sınaq laboratoriyasının işçiləri
- d) aparıcı mütəxəssislər
- e) düzgün cavab yoxdur

206. Aşağıdakılardan hansı sertifikatlaşdırma prosesinin «keyfiyyət ilgəyinin» elementidir?

- a) xarici uyğunluq nişanının tanınması
- b) məhsulun keyfiyyətinə tələbləri müəyyənləşdirən normativ sənədlərin işlənməsi
- c) keyfiyyət sisteminin tətbiqi üzrə tədbirlər planı
- d) sertifikatlaşdırmanın nəticələrinə görə maraqlı tərəflərin apelyasiya verməsi
- e)) sertifikatlaşdırma prosesinin planlaşdırılması və işlənməsi

207. Keyfiyyət sisteminin sənədləşdirilməsinin metodiki əsasını nə təşkil edir?

- a) optimallaşdırma
- b) modelləşdirmə
- c)) reqlamentləşdirmə
- d) proqnozlaşdırma
- e) düzgün cavab yoxdur

208. Keyfiyyət sisteminin sənədləşdirilməsinin metodiki əsasını nə təşkil edir?

- a)) standartlaşdırma
- b) proqnozlaşdırma
- c) optimallaşdırma
- d) modelləşdirmə
- e) düzgün cavab yoxdur

209. Keyfiyyət sisteminin sənədləşdirilməsinin metodiki əsasını nə təşkil edir?

- a) modelləşdirmə
- b) proqnozlaşdırma
- c))unifikasiya
- d) optimallaşdırma
- e) düzgün cavab yoxdur

210. Hansı sənədin tələbləri müəssisə səviyyəsində keyfiyyət sisteminin qurulmasında əsas deyildir?

- a) normativ-texniki sənədlər
- b) normativ-metodiki sənədlər
- c)) dövlətlərarası standartlar
- d) texniki şərtlər
- e) keyfiyyət sahəsindəki siyasət

211. Keyfiyyət sisteminin sənədlər kompleksi içərisində hansı sənəd birinci olmalıdır?

- a) texniki şərtlər
- b) dövlətlərarası standartlar
- c) müəssisə standartları
- d)) keyfiyyət sahəsindəki siyasət
- e) normativ-metodiki sənədlər

212. Keyfiyyət sisteminin sənədlər kompleksi içərisində hansı sənəd birinci olmalıdır?

- a)) keyfiyyət sahəsindəki siyasət
- b) beynəlxalq standartlar
- c) sahə standartları
- d) müəssisə standartları
- e) texniki şərtlər

213. Müəssisə səviyyəsində keyfiyyət sisteminin sənədlər kompleksinin bölündüyü qruplardan biri necə adlanır?

- a) ümumtexniki sənədlər
- b) təşkilati-metodiki sənədlər
- c) normativ-texniki sənədlər
- d) normativ-metodiki sənədlər

e)) ümumi sənədlər

214. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin sənədlər kompleksində əsasverici sənədlərin məzmununa aiddir?

- a) keyfiyyət qruplarının işinin reqlamentləşdirilməsi
- b)) keyfiyyət sisteminin tətbiqi qaydalarının təyini
- c) ümumsistem məsələlərinin reqlamentləşdirilməsi
- d) keyfiyyət sisteminin ayrı-ayrı funksiyalarının yerinə yetirilmə qaydalarının müəyyənləşdirilməsi
- e) yarım sistemlərin ayrı-ayrı funksiyalarının yerinə yetirilmə qaydalarının müəyyənləşdirilməsi

215. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin sənədlər kompleksində əsasverici sənədlərin məzmununa aiddir?

- a) keyfiyyət sisteminin ayrı-ayrı funksiyalarının yerinə yetirilmə qaydalarının müəyyənləşdirilməsi
- b) yarım sistemlərin ayrı-ayrı funksiyalarının yerinə yetirilmə qaydalarının müəyyənləşdirilməsi
- c) ümumsistem məsələlərinin reqlamentləşdirilməsi
- d) keyfiyyət qruplarının işinin reqlamentləşdirilməsi
- e)) keyfiyyət sisteminin qurulma prinsiplərinin təyini

216. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin sənədlər kompleksində əsasverici sənədlərin məzmununa aiddir?

- a) keyfiyyət qruplarının işinin reqlamentləşdirilməsi
- b) keyfiyyət sisteminin ayrı-ayrı funksiyalarının yerinə yetirilmə qaydalarının müəyyənləşdirilməsi
- c) yarım sistemlərin ayrı-ayrı funksiyalarının yerinə yetirilmə qaydalarının müəyyənləşdirilməsi
- d) ümumsistem məsələlərinin reqlamentləşdirilməsi
- e)) keyfiyyət sisteminin ayrı-ayrı yarım sistemlərinin qurulma prinsiplərinin təyini

217. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin sənədlər kompleksində ümumi sənədlərin məzmununa aiddir?

- a)) ümumsistem məsələlərinin reqlamentləşdirilməsi
- b) keyfiyyət sisteminin qurulma prinsiplərinin təyini
- c) yarım sistemlərin ayrı-ayrı funksiyalarının yerinə yetirilmə qaydalarının müəyyənləşdirilməsi
- d) keyfiyyət sisteminin ayrı-ayrı funksiyalarının yerinə yetirilmə qaydalarının müəyyənləşdirilməsi
- e) keyfiyyət sisteminin ayrı-ayrı yarım sistemlərinin qurulma prinsiplərinin təyini

218. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin sənədlər kompleksində xüsusi sənədlərin məzmununa aiddir?

- a) ümumsistem məsələlərinin reqlamentləşdirilməsi
- b) keyfiyyət sisteminin tətbiqi qaydalarının təyini
- c) keyfiyyət sisteminin qurulma prinsiplərinin təyini
- d)) keyfiyyət sisteminin ayrı-ayrı funksiyalarının yerinə yetirilmə qaydalarının müəyyənləşdirilməsi
- e) keyfiyyət qruplarının işinin təşkili

219. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin sənədlər kompleksində xüsusi sənədlərin məzmununa aiddir?

- a) keyfiyyət üzrə müşavirələrin keçirilməsi
- b)) yarım sistemlərin ayrı-ayrı funksiyalarının yerinə yetirilmə qaydalarının müəyyənləşdirilməsi
- c) keyfiyyət sisteminin qurulma prinsiplərinin təyini
- d) ümumsistem məsələlərinin reqlamentləşdirilməsi
- e) keyfiyyət sisteminin tətbiqi qaydalarının təyini

220. Keyfiyyət sisteminin əsasverici sənədləri hansı səviyyəli sənədlər kompleksinə aiddir?

- a)) A səviyyəli
- b) B səviyyəli
- c) C səviyyəli
- d) A və B səviyyəli
- e) B və C səviyyəli

221. Keyfiyyət sisteminin ümumsistem sənədləri hansı səviyyəli sənədlər kompleksinə aiddir?

- a)) A səviyyəli
- b) B səviyyəli
- c) C səviyyəli
- d) A və B səviyyəli
- e) B və C səviyyəli

222. Keyfiyyət sisteminin xüsusi sənədləri təyinatından asılı olaraq hansı səviyyəli sənədlər kompleksinə aid edilə bilər?

- a) A səviyyəli
- b) B səviyyəli
- c) C səviyyəli
- d)) B və C səviyyəli
- e) düzgün cavab yoxdur

223. Aşağıdakılardan hansı keyfiyyətin təmin edilməsində əsasverici müəssisə standartının bölməsi ola bilməz?

- a) ümumi müddəalar
- b) keyfiyyətin yüksəldilməsi və təmin edilməsi sahəsində siyasət, məqsəd
- c)) keyfiyyət sisteminin tətbiqi üzrə tədbirlər planı
- d) sistemin strukturu, personalı, sənədləri və işçi prosedurları

- e) keyfiyyətin yüksəldilməsi və təmin edilməsinin texniki-iqtisadi səmərəliliyi

224. Aşağıdakılardan hansı əsasverici müəssisə standartının bölməsi ola bilməz?

- a) keyfiyyətin yüksəldilməsi və təmin edilməsi sahəsində siyasət, məqsəd və məsələlər
- b) sistemin strukturu, personalı, sənədləri və işçi prosedurları
- c) sistemin fəaliyyətinin yoxlanması və səmərəliliyinin qiymətləndirilməsi
- d) rəhbərliyin məsuliyyəti və hüquqları
- e)) keyfiyyət sisteminin yaradılması üçün texniki tapşırıq

225. Aşağıdakılardan hansı müəssisənin keyfiyyət üzrə ümumi rəhbərlik sənədinin bölməsi deyildir?

- a) adı, yayılma sahəsi və təsir dairəsi
- b) mündəricat
- c) müəssisə haqqında giriş hissə və keyfiyyət üzrə rəhbərlik haqqında məlumatlar
- d)) rəhbərlik sənədinin tətbiqi üzrə tədbirlər planı
- e) müəssisənin şərh, məsuliyyəti və hüquqları

226. Aşağıdakılardan hansı müəssisənin keyfiyyət üzrə ümumi rəhbərlik sənədinin bölməsi deyildir?

- a) müəssisə haqqında giriş hissə və keyfiyyət üzrə rəhbərlik haqqında məlumatlar
- b) müəssisənin şərh, məsuliyyəti və hüquqları
- c)) izahat vərəqi
- d) rəhbərlik sənədinin strukturunun və onun hər bir bölməsinin qısa şərh
- e) keyfiyyət sistemi elementlərinin şərh

227. Aşağıdakılardan hansı müəssisənin keyfiyyət üzrə ümumi rəhbərlik sənədinin bölməsi deyildir?

- a)) keyfiyyətin idarəedilməsi üzrə mütəxəssislərin siyahısı
- b) müəssisənin şərh, məsuliyyəti və hüquqları
- c) müəssisə haqqında giriş hissə və keyfiyyət üzrə rəhbərlik haqqında məlumatlar
- d) rəhbərlik sənədinin strukturunun və onun hər bir bölməsinin qısa şərh

e) keyfiyyət sistemi elementlərinin şərhı

228. Azərbaycan Respublikasında standartın işlənilib hazırlanması neçə mərhələdən ibarətdir?

- a) 3
- b) 4
- c)) 5
- d) 6
- e) 7

229. Azərbaycan Respublikasında standartın işlənilib hazırlanmasının birinci mərhələsi hansıdır?

- a)) standartın işlənməsinin təşkili və texniki tapşırığın tərtib edilməsi
- b) standartın nəşr edilməsi, onun geniş yayılması
- c) standartın layihəsinin rəyə göndərilməsi
- d) standartın layihəsinin təsdiqlənməyə təqdim edilməsi
- e) standartın layihəsinin təsdiqi və qeydiyyatı

230. Aşağıdakılardan hansı keyfiyyət qrupunun yaradılması və fəaliyyəti prinsipinə aid deyildir?

- a) könüllülük
- b)) rəqabət qabiliyyəti qrupu ilə əməkdaşlıq
- c) məhsulun keyfiyyətinin yüksəldilməsində kollektivin iştirakının təmin edilməsi
- d) müəssisə rəhbərləri tərəfindən real köməkliyin gös-tərilməsi
- e) hər bir qrup üzvünün peşə səviyyəsinin yüksəldilməsi

231. Keyfiyyət qrupunun yaradılmasında əsas məqsəd nədir?

- a) keyfiyyət üzrə xarici ölkə mütəxəssisləri ilə əməkdaşlıq etmək
- b) müəssisənin yuxarı idarəçilik səviyyəsinə idarəetmədə kömək etmək
- c) keyfiyyətə nəzarətçilərlə işçi kollektivlərin əməkdaşlığını təmin etmək

- d) istehsal prosesində meydana çıxan problem məsələləri təhlil etmək
- e)) məhsulun keyfiyyətinin yüksəldilməsi və təmin edilməsi işlərini canlandırmaq

232. Mobbing nədir?

- a)) işçilərin psixi terrora məruz qalması
- b) işçilərə psixi təsirin qarşısının alınması
- c) psixi təsir amillərinin müzakirə edilməsi
- d) işçilərin kənar təzyiqlərdən şikayətlərinə baxılması
- e) düzgün cavab yoxdur

233. Aşağıdakılardan hansı mobbingin profilaktik tədbirlərinə aid deyildir?

- a) mobbingə səbəb olan cüzi əlamətlərin açıq müzakirəsi
- b) mobbingin səbəbkarlarının tənbeh edilməsi
- c) mobbingin mümkün olan hallarının operativ xəbərdarlığı
- d) mobbingdən zərərçəkənlərin müdafiəsi
- e)) mobbingin mahiyyətinin işçilərə izah edilməsi

234. Müəssisədə menecerlərin və rəhbər işçilərin keyfiyyətin təmin edilməsinə münasibətinin dəyişməsi mərhələlərinə hansı aid deyildir?

- a) epizotik lokal mərhələ
- b)) perspektiv mərhələ
- c) ümumi təşəbbüs mərhələsi
- d) peşəkar-təşəbbüs mərhələsi
- e) sistemli mərhələ

235. Aşağıdakılardan hansı keyfiyyət üzrə mütəxəssisə qoyulan tələb deyildir?

- a) keyfiyyət sahəsində uzun müddətli müvəffəqiyyətə can atmaq
- b) əməkdaşların etimadını qazanmaq
- c)) əldə etdiyi informasiyanın məxfiliyini təmin etmək
- d) kollektivdə yaradıcı mühit yaratmaq
- e) peşəkar səriştəlik

236. Aşağıdakılardan hansı keyfiyyət üzrə mütəxəssisə qoyulan tələb deyildir?

- a)) bütün texnoloji əməliyyatları yüksək keyfiyyətlə yerinə yetirməyi bacarmaq
- b) keyfiyyətin idarə edilməsi sahəsindəki məsələni həll etməyi bacarmaq
- c) kollektivdə işgüzar mühit yaratmaq
- d) keyfiyyət sahəsində uzun müddətli müvəffəqiyyətə can atmaq
- e) dəqiq olmaq

237. Keyfiyyətin təmin edilməsi üçün işçilərin fəaliyyətinin təşkilati-struktur konsepsiyasına aşağıdakılardan hansı daxil deyildir?

- a) keyfiyyət qruplarına ümumi və metodiki rəhbərliyin təmin edilməsi
- b) keyfiyyət qruplarının müəyyən prinsiplər əsasında fəaliyyət göstərməsi
- c) keyfiyyət qruplarına daha çox işçilərin cəlb edilməsi
- d)) keyfiyyət qruplarının fəaliyyətinə müfəttiş nəzarəti
- e) keyfiyyət qruplarının yaradılması

238. Aşağıda göstərilənlərdən hansı keyfiyyət qruplarının yaradılmasının hazırlıq mərhələsinə daxildir?

- a) qrupların fəaliyyətinin təmin edilməsi
- b) təcrübi qrupların formalaşdırılması
- c) qrupların fəaliyyət qaydalarına əməl edilməsinə nəzarət
- d) təcrübi qrupların üzvlərinin öyrədilməsi
- e)) kollektivlərdə izahat işlərinin aparılması

239. Aşağıda göstərilənlərdən hansı keyfiyyət qruplarının yaradılmasının hazırlıq mərhələsinə daxildir?

- a) təcrübi qrupların fəaliyyətinin təmin edilməsi
- b)) qrupların yaradılmasının təşkili üzrə əmrin verilməsi
- c) təcrübi qrupların fəaliyyət təcrübəsinin təhlili
- d) təcrübə mübadiləsi üzrə seminarların keçirilməsi
- e) qrupların müsbət iş təcrübəsinin yayılması

240. Aşağıda göstərilənlərdən hansı keyfiyyət qruplarının yaradılmasının hazırlıq mərhələsinə daxildir?

- a)) koordinasiya bölməsinin yaradılması
- b) qrupların yaradılması üçün konkret sahələrin müəyyən edilməsi
- c) qrupların yaradılmasının təşkili üzrə normativ-metodik sənədlərin dəqiqləşdirilməsi və təsdiqi
- d) qrupların fəaliyyətinin təkmilləşdirilməsi
- e) təcrübə mübadiləsi üzrə seminarların keçirilməsi

241. Aşağıda göstərilənlərdən hansı keyfiyyət qruplarının yaradılmasının hazırlıq mərhələsinə daxil deyildir?

- a) qruplar üzrə şuranın əsasnaməsinin işlənməsi
- b)) qrupların müsbət iş təcrübəsinin yayılması
- c) kollektivlərdə izahat işlərinin aparılması
- d) qrupların yaradılmasının təşkili üzrə əmrin verilməsi
- e) koordinasiya bölməsinin yaradılması

242. Aşağıda göstərilənlərdən hansı keyfiyyət qruplarının yaradılmasının hazırlıq mərhələsinə daxil deyildir?

- a) qrupların təşkilində iştirak edən mütəxəssislərin öyrədilməsi
- b) qrupların yaradılmasının təşkili üzrə normativ-metodik sənədlərin işlənməsi
- c)) təcrübi qrupların üzvlərinin öyrədilməsi
- d) qrupların fəaliyyətinin aktual istiqamətlərinin təyin edilməsi
- e) qrupların təşkilinə müəssisənin hazırlıq vəziyyətinin qiymətləndirilməsi

243. Keyfiyyət qruplarının yaradılması və fəaliyyətinin təminatı prosesi mərhələlərə bölünür. Aşağıda göstərilənlərdən hansı keyfiyyət qruplarının fəaliyyət göstərməsi mərhələsinə aiddir?

- a) kollektivlərdə izahat işlərinin aparılması
- b) qrupların yaradılmasının təşkili üzrə əmrin verilməsi
- c) təcrübi qrupların formalaşdırılması
- d)) qrupların fəaliyyətinin təmin edilməsi
- e) təcrübi qrupların üzvlərinin öyrədilməsi

244. Keyfiyyət qruplarının yaradılması və fəaliyyətinin təminatı prosesi mərhələlərə bölünür. Aşağıda göstərilənlərdən hansı keyfiyyət qruplarının fəaliyyət göstərməsi mərhələsinə aiddir?

- a)) qrupların fəaliyyəti üçün müəyyən edilmiş qaydalara əməl edilməsinə nəzarət
- b) təcrübi qrupların fəaliyyətinin təmin edilməsi
- c) koordinasiya bölməsinin yaradılması
- d) qruplar üzrə şuranın əsasnaməsinin işlənməsi
- e) təcrübi qrupların fəaliyyət təcrübəsinin təhlili

245. Keyfiyyət qruplarının yaradılması və fəaliyyətinin təminatı prosesi mərhələlərə bölünür. Aşağıda göstərilənlərdən hansı keyfiyyət qruplarının fəaliyyət göstərməsi mərhələsinə aiddir?

- a) qrupların təşkilində iştirak edən mütəxəssislərin öyrədilməsi
- b) qrupların yaradılmasının təşkili üzrə normativ-metodik sənədlərin işlənməsi
- c) qrupların yaradılması üçün konkret sahələrin müəyyən edilməsi
- d) qrupların yaradılmasının təşkili üzrə normativ-metodik sənədlərin dəqiqləşdirilməsi və təsdiqi
- e)) təcrübə mübadiləsi üzrə seminarların keçirilməsi

246. Keyfiyyət qruplarının yaradılması və fəaliyyətinin təminatı prosesi mərhələlərə bölünür. Aşağıda göstərilənlərdən hansı keyfiyyət qruplarının fəaliyyət göstərməsi mərhələsinə aiddir?

- a) qrupların fəaliyyətinin aktual istiqamətlərinin təyin edilməsi
- b)) qrupların müsbət iş təcrübəsinin yayılması
- c) qrupların təşkilinə müəssisənin hazırlıq vəziyyətinin qiymətləndirilməsi
- d) qrupların formalaşdırılması və onların kura–torlarının təyin edilməsi
- e) qrupların yaradılması üçün konkret sahələrin müəyyən edilməsi

247. Keyfiyyət qruplarının yaradılması və fəaliyyətinin təminatı prosesi mərhələlərə bölünür. Aşağıda göstərilənlərdən hansı keyfiyyət qruplarının yaradılması mərhələsinə aiddir?

- a)) təcrübə qrupların fəaliyyətinin təmin edilməsi
- b) kollektivlərdə izahat işlərinin aparılması
- c) bütün qrupların fəaliyyətinin təmin edilməsi
- d) qrupların fəaliyyəti üçün müəyyən edilmiş qaydalara əməl edilməsinə nəzarət
- e) qrupların yaradılmasının təşkili üzrə əmrin verilməsi

248. Keyfiyyət qruplarının yaradılması və fəaliyyətinin təminatı prosesi mərhələlərə bölünür. Aşağıda göstərilənlərdən hansı keyfiyyət qruplarının yaradılması mərhələsinə aiddir?

- a) təcrübə mübadiləsi üzrə seminarların keçirilməsi
- b) qrupların müsbət iş təcrübəsinin yayılması
- c)) təcrübə qruplarının formalaşdırılması
- d) koordinasiya bölməsinin yaradılması
- e) qruplar üzrə şuranın əsasnaməsinin işlənməsi

249. Keyfiyyət qruplarının yaradılması və fəaliyyətinin təminatı prosesi mərhələlərə bölünür. Aşağıda göstərilənlərdən hansı keyfiyyət qruplarının yaradılması mərhələsinə aiddir?

- a) qrupların müsbət iş təcrübəsinin yayılması
- b)) qrupların yaradılmasının təşkili üzrə normativ-metodik sənədlərin təsdiqi
- c) qrupların fəaliyyətinin təkmilləşdirilməsi
- d) qrupların təşkilində iştirak edən mütəxəssislərin öyrədilməsi
- e) qrupların yaradılmasının təşkili üzrə normativ-metodik sənədlərin işlənməsi

250. Keyfiyyət qruplarının yaradılması və fəaliyyətinin təminatı prosesi mərhələlərə bölünür. Aşağıda göstərilənlərdən hansı keyfiyyət qruplarının yaradılması mərhələsinə aiddir?

- a) qrupların fəaliyyətinin aktual istiqamətlərinin təyin edilməsi
- b) qrupların təşkilinə müəssisənin hazırlıq vəziyyətinin qiymətləndirilməsi
- c)) geniş dairədə fəaliyyət göstərən qrupların formalaşması üçün konkret sahələrin müəyyən edilməsi
- d) qrupların fəaliyyəti üçün müəyyən edilmiş qaydalara əməl edilməsinə nəzarət
- e) qrupların fəaliyyətinin təkmilləşdirilməsi

251. Keyfiyyət qruplarının yaradılması və fəaliyyətinin təminatı prosesi mərhələlərə bölünür. Aşağıda göstərilənlərdən hansı keyfiyyət qruplarının fəaliyyət göstərməsi mərhələsinə aid deyildir?

- a) bütün qrupların fəaliyyətinin təmin edilməsi
- b)) təcrübi qrupların fəaliyyət təcrübəsinin təhlili
- c) qrupların fəaliyyəti üçün müəyyən edilmiş qaydalara əməl edilməsinə nəzarət
- d) təcrübə mübadiləsi üzrə seminarların keçirilməsi
- e) qrupların müsbət iş təcrübəsinin yayılması

252. Keyfiyyət qruplarının yaradılması və fəaliyyətinin təminatı prosesi mərhələlərə bölünür. Aşağıda göstərilənlərdən hansı keyfiyyət qruplarının yaradılması mərhələsinə aid deyildir?

- a) təcrübi qrupların fəaliyyət təcrübəsinin təhlili
- b) qrupların yaradılması üçün konkret sahələrin müəyyən edilməsi
- c) qrupların yaradılmasının təşkili üzrə normativ-metodik sənədlərin dəqiqləşdirilməsi və təsdiqi
- d) yeni qrupların formalaşdırılması və onların kura-torlarının təyin edilməsi
- e)) qrupların fəaliyyətinin təkmilləşdirilməsi

252. Keyfiyyətin idarə edilməsində İsikava diaqramını qurmaqda məqsəd nədən ibarətdir?

- a) keyfiyyətə təsir edən amillərin azaldılması
- b)) qoyulan məsələnin səmərəli həll üsulunun tapılması
- c) tədqiq edilən xarakteristikanın zamandan asılı olaraq dəyişmə xarakterinin müəyyənəşdirilməsi
- d) texnoloji prosesin tənzimlənməsi
- e) keyfiyyətə nəzarətin operativləşdirilməsi

253. Keyfiyyətin idarə edilməsində sınıq xətt şəklində qrafiklər nə üçün tətbiq edilir?

- a) keyfiyyətə təsir edən amillərin azaldılması
- b) qoyulan məsələnin səmərəli həll üsulunun tapılması
- c)) tədqiq edilən xarakteristikanın zamandan asılı olaraq dəyişmə xarakterinin müəyyənləşdirilməsi
- d) texnoloji prosesin tənzimlənməsi
- e) keyfiyyətə nəzarətin operativləşdirilməsi

254. Məhsulun keyfiyyət göstəriciləri ilə bağlı informasiyalar daxili və xarici olmaqla iki qrupa bölünür. Aşağıdakılardan hansı daxili informasiyaya aid deyildir?

- a)) istehlakçıların iradları haqqında informasiya
- b) məhsulun sınaqları zamanı imtinalar haqqında informasiya
- c) hazırlanma zamanı yaranan qüsurlar haqqında informasiya
- d) istehsalat itkiləri haqqında informasiya
- e) zay məhsullar haqqında informasiya

255. Keyfiyyətin idarə edilməsinin informasiya təminatında informasiyanın etibarlılığı nədir?

- a) informasiyanın yalnız məhsulun keyfiyyətinə aid olması
- b) keyfiyyət haqqında informasiyanın istifadəçilər üçün başa düşülən formada olması
- c) idarəetmə obyektinin dəyişməsi ilə informasiyanın dəyişməsi
- d)) informasiyada ciddi səhvlərin olmaması
- e) informasiyanın informasiya bankına birdəfəlik daxil olması

256. Keyfiyyətin idarə edilməsinin informasiya təminatında informasiyanın münasibliyi (uyğunluğu) nədir?

- a)) informasiyanın yalnız məhsulun keyfiyyətinə aid olması
- b) informasiyada ciddi səhvlərin olmaması
- c) idarəetmə obyektinin dəyişməsi ilə informasiyanın dəyişməsi

- d) keyfiyyət haqqında informasiyanın istifadəçilər üçün başa düşülən formada olması
- e) informasiyanın informasiya bankına birdəfəlik daxil olması

257. Keyfiyyətin idarə edilməsinin informasiya təminatında informasiyanın daxil edilməsinin birdəfəliliyi nədir?

- a) informasiyada ciddi səhvlərin olmaması
- b) keyfiyyət haqqında informasiyanın istifadəçilər üçün başa düşülən formada olması
- c) idarəetmə obyektinin dəyişməsi ilə informasiyanın dəyişməsi
- d) informasiyanın yalnız məhsulun keyfiyyətinə aid olması
- e)) informasiyanın informasiya bankına birdəfəlik daxil olması

258. Aşağıdakılardan hansı keyfiyyətin idarə edilməsinin informasiya təminatı üçün düzgün tələb deyildir?

- a) informasiyanın açıq olması
- b)) informasiyanın subyektiv olması
- c) informasiyanın daxil edilməsinin birdəfəliliyi
- d) informasiyanın etibarlı olması
- e) informasiyanın münasib olması

259. Aşağıdakılardan hansı keyfiyyətin idarə edilməsinin informasiya təminatı üçün düzgün tələb deyildir?

- a) informasiyanın daxil edilməsinin birdəfəliliyi
- b) informasiyanın etibarlı olması
- c) informasiyanın açıq olması
- d)) informasiyanın kiçik həcmli olması
- e) informasiyanın münasib olması

260. Aşağıdakılardan hansı keyfiyyətin idarə edilməsinin informasiya təminatı üçün düzgün tələb deyildir?

- a) informasiyanın açıq olması
- b) informasiyanın münasib olması
- c) informasiyanın daxil edilməsinin birdəfəliliyi
- d)) informasiyanın nəzarət kartları şəklində olması
- e) informasiyanın etibarlı olması

261. Keyfiyyətin idarə edilməsinin informasiya təminatının tərkibi və məzmunu nə ilə təyin olunur?

- a) müəssisənin istehsal sferasında çalışan işçilərin sayı ilə
- b) məhsulun istehsal həcmi ilə
- c)) məhsulun, xidmətin xassələri ilə
- d) keyfiyyət üzrə mütəxəssislərin sərəştəliliyi ilə
- e) düzgün cavab yoxdur

262. Keyfiyyətin idarə edilməsinin informasiya təminatının tərkibi və məzmunu nə ilə təyin olunur?

- a) müəssisənin istehsal sferasında çalışan işçilərin sayı ilə
- b) keyfiyyət üzrə mütəxəssislərin sərəştəliliyi ilə
- c) məhsulun istehsal həcmi ilə
- d)) müəssisənin idarə edilməsinin təşkilati strukturu ilə
- e) düzgün cavab yoxdur

263. Keyfiyyətin idarə edilməsinin informasiya təminatının tərkibi və məzmunu nə ilə təyin olunur?

- a)) keyfiyyətin idarə edilməsi sisteminin funksiyaları ilə

- b) müəssisənin istehsal sferasında çalışan işçilərin sayı ilə
- c) məhsulun istehsal həcmi ilə
- d) keyfiyyət üzrə mütəxəssislərin səriştəliliyi ilə
- e) düzgün cavab yoxdur

264. Məhsulun keyfiyyət göstəriciləri ilə bağlı informasiyalar daxili və xarici olmaqla iki qrupa bölünür. Aşağıdakılardan hansı xarici informasiyaya aiddir?

- a) zay məhsullar haqqında informasiya
- b) məhsulun sınaqları zamanı imtinalar haqqında informasiya
- c) hazırlanma zamanı yaranan qüsurlar haqqında informasiya
- d) istehsalat itkiləri haqqında informasiya
- e)) məhsulun istismarına edilən iradlar haqqında informasiya

265. Aşağıda göstərilənlərdən hansı keyfiyyətin idarə edilməsinin informasiya təminatı üçün xarakterik çatışmazlıq deyildir?

- a) xarici analoqlar barədə kifayət qədər dolğun elmi-texniki informasiyanın olmaması
- b)) daxil olan informasiyada keyfiyyət göstəriciləri haqqında məlumatların olmaması
- c) daxil olan informasiyanın yeni məhsul layihələndirilərkən istifadə edilməməsi
- d) informasiya təminatının kifayət qədər normativ-texniki sənədlərlə reqlamentləşdirilməməsi
- e) keyfiyyət haqqında informasiyanın işlənməsinin avtomatlaşdırılmış sistemlərin müasir tələblərinə cavab verməməsi

266. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin informasiya təminatının təkmilləşdirilməsi istiqaməti deyildir?

- a) zayın mümkün səbəblərinin vahid təsnifatının hazırlanması və istifadəsi
- b) keyfiyyət üzrə hesabat formalarının tipləşdirilməsi
- c) məhsulun keyfiyyətinin texniki-iqtisadi təhlilində Pareto diaqramının tətbiqi
- d) keyfiyyət üzrə uçot-hesabat sənədlərinin unifikasiyası
- e)) keyfiyyət haqqında informasiyanın toplanması və işlənməsi

267. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin informasiya təminatının təkmilləşdirilməsi istiqaməti deyildir?

- a)) keyfiyyət qruplarının sayının artırılması
- b) keyfiyyət üzrə uçot-hesabat sənədlərinin unifikasiyası
- c) məhsulun keyfiyyətinin texniki-iqtisadi təhlilində Pareto diaqramının tətbiqi
- d) keyfiyyət üzrə hesabat formalarının tipləşdirilməsi
- e) etibarlılıq haqqında informasiyanın toplanması və işlənməsi üzrə avtomatlaşdırılmış sistemin tətbiqi

268. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin informasiya təminatının təkmilləşdirilməsi istiqaməti deyildir?

- a)) istehsalat qüsurlarının sayının azaldılması
- b) etibarlılıq haqqında informasiyanın toplanması və işlənməsi üzrə avtomatlaşdırılmış sistemin tətbiqi
- c) keyfiyyət üzrə hesabat formalarının tipləşdirilməsi
- d) məhsulun keyfiyyətinin texniki-iqtisadi təhlilində Pareto diaqramının tətbiqi
- e) keyfiyyət üzrə uçot-hesabat sənədlərinin unifikasiyası

269. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin informasiya təminatının təkmilləşdirilməsi istiqaməti deyildir?

- a) etibarlılıq haqqında informasiyanın toplanması və işlənməsi üzrə avtomatlaşdırılmış sistemin tətbiqi
- b)) maliyyə sənədlərinin unifikasiyası
- c) keyfiyyət üzrə hesabat formalarının tipləşdirilməsi
- d) zayın mümkün səbəblərinin vahid təsnifatının hazırlanması və istifadəsi
- e) məhsulun keyfiyyətinin texniki-iqtisadi təhlilində Pareto diaqramının tətbiqi

270. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin informasiya təminatının təkmilləşdirilməsi istiqaməti deyildir?

- a) etibarlılıq haqqında informasiyanın toplanması və işlənməsi üzrə avtomatlaşdırılmış sistemin tətbiqi
- b) keyfiyyət üzrə uçot-hesabat sənədlərinin unifikasiyası
- c)) məhsulun keyfiyyətinin texniki-iqtisadi təhlili
- d) keyfiyyət üzrə hesabat formalarının tipləşdirilməsi
- e) zayın mümkün səbəblərinin vahid təsnifatının hazırlanması və istifadəsi

271. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin informasiya təminatının təkmilləşdirilməsi istiqaməti deyildir?

- a) zayın mümkün səbəblərinin vahid təsnifatının hazırlanması və istifadəsi
- b) keyfiyyət üzrə uçot-hesabat sənədlərinin unifikasiyası
- c) məhsulun keyfiyyətinin texniki-iqtisadi təhlilində Pareto diaqramının tətbiqi
- d)) keyfiyyət üzrə hesabatların ləğv edilməsi
- e) etibarlılıq haqqında informasiyanın işlənməsi üzrə avtomatlaşdırılmış sistemin tətbiqi

272. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin informasiya təminatının təkmilləşdirilməsi istiqamətidir?

- a) keyfiyyət qruplarının sayının artırılması
- b)) etibarlılıq haqqında informasiyanın işlənməsi üzrə müasir avtomatlaşdırılmış sistemlərin tətbiqi
- c) istehsalat qüsurlarının sayının azaldılması
- d) maliyyə sənədlərinin unifikasiyası
- e) düzgün cavab yoxdur

273. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin informasiya təminatının təkmilləşdirilməsi istiqamətidir?

- a) məhsulun keyfiyyətinin texniki-iqtisadi təhlili
- b) keyfiyyət haqqında informasiyanın toplanması və işlənməsi
- c) keyfiyyət üzrə hesabatların ləğv edilməsi
- d)) keyfiyyət üzrə uçot-hesabat sənədlərinin unifikasiyası
- e) düzgün cavab yoxdur

274. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin informasiya təminatının təkmilləşdirilməsi istiqamətidir?

- a) keyfiyyət haqqında informasiyanın toplanması və işlənməsi
- b) keyfiyyət qruplarının sayının artırılması

- c)) məhsulun keyfiyyətinin texniki-iqtisadi təhlilində Pareto diaqramının tətbiqi
- d) maliyyə sənədlərinin unifikasiyası
- e) düzgün cavab yoxdur

275. Aşağıda göstərilənlərdən hansı keyfiyyət sisteminin informasiya təminatının təkmilləşdirilməsi istiqamətidir?

- a) keyfiyyət üzrə hesabatların ləğv edilməsi
- b) məhsulun keyfiyyətinin texniki-iqtisadi təhlili
- c)) zayın mümkün səbəblərinin vahid təsnifatının hazırlanması və istifadəsi
- d) istehsalat qüsurlarının sayının azaldılması
- e) düzgün cavab yoxdur

276. Hansı məsələnin həllində zayın mümkün səbəblərinin vahid təsnifatından (sinifləşdirilməsindən) istifadə edilmir?

- a)) məhsulun təyinat göstəricilərinin müəyyənləşdirilməsi
- b) kompüter texnikasının tətbiqi ilə keyfiyyət sahəsində informasiyanın işlənməsi
- c) aşkar edilən qüsurların sistemləşdirilməsi
- d) məhsulun keyfiyyət səviyyəsinin operativ təyini
- e) məhsulun keyfiyyət səviyyəsinin obyektiv təyini

277. Hansı məsələnin həllində zayın mümkün səbəblərinin vahid təsnifatından (sinifləşdirilməsindən) istifadə edilmir?

- a) məhsulun keyfiyyət səviyyəsinin operativ təyini]
- b)) məhsulun keyfiyyət göstəricilərinin nomenklaturasının müəyyənləşdirilməsi
- c) reklamsiyaların hesabının aparılması
- d) elektron-hesablama texnikasından istifadə etməklə istehsal qüsurları barədə informasiyanın operativ alınması
- e) keyfiyyət üzrə statistik hesabatın obyektivliyinin yüksəldilməsi

278. Hansı mülahizə doğru deyildir?

- a) keyfiyyət üzrə uçot-hesabat sənədlərinin bütün formaları sahənin müəssisələri üçün eyni olmalıdır.
- b) avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi məhsulların keyfiyyəti barədə informasiyanın alınmasına kömək edir
- c) avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi məmumatın həyat tsiklinin müxtəlif mərhələlərinə nəzarətə imkan verir
- d) keyfiyyətin idarə edilməsinin informasiya təminatı keyfiyyət sisteminin yarımstis-temidir
- e)) keyfiyyət haqqında informasiya keyfiyyət sistemində idarəetmə qərarlarının məzmununa təsir etməməlidir

279. Hansı məsələnin həllində zayın mümkün səbəblərinin vahid təsnifatından (sinifləşdirilməsindən) istifadə edilmir?

- a) kompüter texnikasının tətbiqi ilə keyfiyyət sahəsində informa-siyanın işlənmə
- b) aşkar edilən qüsurların sistemləşdirilməsi
- c)) keyfiyyətin proqnozlaşdırılması
- d) reklamasiyaların hesabının aparılması
- e) keyfiyyət üzrə statistik hesabatın obyektivliyinin yüksəldilməsi

280. Keyfiyyətin idarə edilməsi üzrə kadrların ixtisasartırma proqramları 3 mərhələdə işlənilib hazırlanır və tətbiq edilir: proqramın məqsəd və vəzifələrinin formalaşdırılması, proqramın layihəsinin işlənməsi və proqramın həyata keçirilməsi mərhələləri. Aşağıdakı təbirlərdən hansı birinci mərhələyə aiddir?

- a)) kadrların öyrədilməsi və ixtisasının yüksəldil-məsi üzrə işlərin vəziyyətinin təhlili
- b) təşkilati və iqtisadi məsələlərin həlli
- c) tədbirlərin həyata keçirilməsi
- d) proqramın yerinə yetirilməsinə nəzarət
- e) proqramın həyata keçirilməsinin tənzimlənməsi

281. Keyfiyyətin idarə edilməsi üzrə kadrların ixtisasartırma proqramları 3 mərhələdə işlənilib hazırlanır və tətbiq edilir: proqramın məqsəd və vəzifələrinin formalaşdırılması, proqramın layihəsinin işlənməsi və proqramın həyata keçirilməsi mərhələləri. Aşağıdakı təbirlərdən hansı birinci mərhələyə aiddir?

- a) proqram tapşırıqlarının icraçılara çatdırılması
- b) məqsədlərə nail olmaq yollarının əsaslandırılması

- c)) problemin müəyyənləşdirilməsi
- d) məqsədlərə nail olmaq üçün tədbirlərin hazırlanması
- e) idarəetmə orqanlarının strukturunun müəyyən edilməsi

282. Keyfiyyətin idarə edilməsi üzrə kadrların ixtisasartırma proqramları 3 mərhələdə işlənib hazırlanır və tətbiq edilir: proqramın məqsəd və vəzifələrinin formalaşdırılması, proqramın layihəsinin işlənməsi və proqramın həyata keçirilməsi mərhələləri. Aşağıdakı təbirlərdən hansı birinci mərhələyə aiddir?

- a) proqramın yerinə yetirilməsinin təşkilati məsələlərinin həlli
- b) lazımi ehtiyatların təyin edilməsi
- c)) baş məqsədin müəyyən edilməsi
- d) proqram tapşırıqlarının icraçılara çatdırılması
- e) yerinə yetirilmə vaxtının təyin edilməsi

283. Keyfiyyətin idarə edilməsi üzrə kadrların ixtisasartırma proqramları 3 mərhələdə işlənib hazırlanır və tətbiq edilir: proqramın məqsəd və vəzifələrinin formalaşdırılması, proqramın layihəsinin işlənməsi və proqramın həyata keçirilməsi mərhələləri. Aşağıdakı təbirlərdən hansı birinci mərhələyə aiddir?

- a) məqsədlərə nail olmaq yollarının tapılması
- b)) vəzifələrin təyin edilməsi
- c) proqramın həyata keçirilməsinin tənzimlənməsi
- d) proqramın yerinə yetirilməsinə nəzarət
- e) tədbirlərin həyata keçirilməsi

284. Keyfiyyətin idarə edilməsi üzrə kadrların ixtisasartırma proqramları 3 mərhələdə işlənib hazırlanır və tətbiq edilir: proqramın məqsəd və vəzifələrinin formalaşdırılması, proqramın layihəsinin işlənməsi və proqramın həyata keçirilməsi mərhələləri. Aşağıdakı təbirlərdən hansı ikinci mərhələyə aiddir?

- a) baş məqsədin müəyyənləşdirilməsi
- b) kadrların ixtisasının artırılması üzrə işlərin vəziyyətinin təhlili
- c) vəzifələrin təyin edilməsi
- d) problemin müəyyənləşdirilməsi
- e)) məqsədlərə nail olmaq üçün yolların tapılması və əsaslandırılması

285. Keyfiyyətin idarə edilməsi üzrə kadrların ixtisasartırma proqramları 3 mərhələdə işlənib hazırlanır və tətbiq edilir: proqramın məqsəd və vəzifələrinin formalaşdırılması, proqramın layihəsinin işlənməsi və proqramın həyata keçirilməsi mərhələləri. Aşağıdakı təbirlərdən hansı ikinci mərhələyə aiddir?

- a) baş məqsədin müəyyən edilməsi
- b) tədbirlərin həyata keçirilməsi
- c) proqramın yerinə yetirilməsinin təşkilati məsələlərinin həlli
- d)) məqsədlərə nail olmaq üçün tədbirlərin hazırlanması
- e) proqramın təsdiq edilməsi və proqram tapşırıqlarının icraçılara çatdırılması

286. Keyfiyyətin idarə edilməsi üzrə kadrların ixtisasartırma proqramları 3 mərhələdə işlənib hazırlanır və tətbiq edilir: proqramın məqsəd və vəzifələrinin formalaşdırılması, proqramın layihəsinin işlənməsi və proqramın həyata keçirilməsi mərhələləri. Aşağıdakı təbirlərdən hansı ikinci mərhələyə aiddir?

- a)) məqsədlərə nail olmaq üçün tədbirlərin hazırlanması
- b) ixtisasartırma üzrə aparılan işlərin vəziyyətinin təhlili
- c) problemin müəyyənləşdirilməsi
- d) proqramın yerinə yetirilməsinə nəzarət
- e) proqramın həyata keçirilməsinin tənzimlənməsi

287. Keyfiyyətin idarə edilməsi üzrə kadrların ixtisasartırma proqramları 3 mərhələdə işlənib hazırlanır və tətbiq edilir: proqramın məqsəd və vəzifələrinin formalaşdırılması, proqramın layihəsinin işlənməsi və proqramın həyata keçirilməsi mərhələləri. Aşağıdakı təbirlərdən hansı ikinci mərhələyə aiddir?

- a)) lazımi ehtiyatların təyin edilməsi və göstərilməsi
- b) proqramın yerinə yetirilməsi üçün təşkilati məsələlərin həlli
- c) proqramın təsdiq edilməsi
- d) vəzifələrin təyin edilməsi
- e) baş məqsədin müəyyən edilməsi

288. Keyfiyyətin idarə edilməsi üzrə kadrların ixtisasartırma proqramları 3 mərhələdə işlənib hazırlanır və tətbiq edilir: proqramın məqsəd və vəzifələrinin formalaşdırılması, proqramın layihəsinin işlənməsi və proqramın həyata keçirilməsi mərhələləri. Aşağıdakı təbirlərdən hansı üçüncü mərhələyə aiddir?

- a) ixtisasartırma üzrə aparılan işlərin vəziyyətinin təhlili
- b) baş məqsədin müəyyən edilməsi
- c) problemin müəyyənləşdirilməsi
- d) məqsədlərə nail olmaq üçün tədbirlərin hazırlanması
- e)) proqramın təsdiq edilməsi və tapşırıqların icraçılara çatdırılması

289. Keyfiyyətin idarə edilməsi üzrə kadrların ixtisasartırma proqramları 3 mərhələdə işlənib hazırlanır və tətbiq edilir: proqramın məqsəd və vəzifələrinin formalaşdırılması, proqramın layihəsinin işlənməsi və proqramın həyata keçirilməsi mərhələləri. Aşağıdakı təbirlərdən hansı birinci mərhələyə aid deyildir?

- a) kadrların öyrədilməsi və ixtisasının yüksəldil-məsi üzrə aparılan işlərin vəziyyətinin təhlili
- b) problemin müəyyənləşdirilməsi
- c) baş məqsədin müəyyən edilməsi
- d) vəzifələrin təyin edilməsi
- e)) proqramın yerinə yetirilməsinə nəzarət

290. Keyfiyyətin idarə edilməsi üzrə kadrların ixtisasartırma proqramları 3 mərhələdə işlənib hazırlanır və tətbiq edilir: proqramının məqsəd və vəzifələrinin formalaşdırılması, proqramın layihəsinin işlənməsi və proqramın həyata keçirilməsi mərhələləri. Aşağıdakı təbirlərdən hansı ikinci mərhələyə aid deyildir?

- a)) kadrların öyrədilməsi və ixtisasının yüksəldil-məsi üzrə aparılan işlərin vəziyyətinin təhlili
- b) məqsədlərə nail olmaq üçün yolların tapılması və əsaslandırılması
- c) məqsədlərə nail olmaq üçün tədbirlərin hazırlanması

- d) idarəetmə orqanlarının təşkilati-icraedici strukturunun müəyyən edilməsi
- e) lazımi ehtiyatların təyin edilməsi və göstərilməsi

291. Keyfiyyətin idarə edilməsi üzrə kadrların ixtisasartırma proqramları 3 mərhələdə işlənilib hazırlanır və tətbiq edilir: proqramın məqsəd və vəzifələrinin formalaşdırılması, proqramın layihəsinin işlənməsi və proqramın həyata keçirilməsi mərhələləri. Aşağıdakı təbirlərdən hansı üçüncü mərhələyə aid deyildir?

- a) tədbirlərin həyata keçirilməsi
- b)) problemin müəyyənləşdirilməsi
- c) proqramın yerinə yetirilməsinə nəzarət
- d) proqramın həyata keçirilməsinin tənzimlənməsi
- e) proqramın yerinə yetirilməsinin təşkilati məsələlərinin həlli

292. Keyfiyyətin idarə edilməsi üzrə kadrların ixtisasartırma proqramları 3 mərhələdə işlənilib hazırlanır və tətbiq edilir: proqramın məqsəd və vəzifələrinin formalaşdırılması, proqramın layihəsinin işlənməsi və proqramın həyata keçirilməsi mərhələləri. Aşağıdakı təbirlərdən hansı üçüncü mərhələyə aiddir?

- a) idarəetmə orqanlarının strukturunun müəyyən edilməsi
- b) lazımi ehtiyatların təyin edilməsi və göstərilməsi
- c) yerinə yetirilmə vaxtının təyin edilməsi
- d)) proqramın yerinə yetirilməsinin təşkilati məsələlərinin həlli
- e) düzgün cavab yoxdur

293. Keyfiyyətin idarə edilməsi sahəsində ixtisasartırma üçün aşağıdakı mülahizələrdən hansı doğru deyildir?

- a) İxtisasartırma proqramı tərtib edilərkən ekspert metodundan istifadə edilməlidir

- b) İxtisasartırma proqramı tərtib edilərkən təhsil alanların təklifləri də nəzərə alınmalıdır
- c)) Keyfiyyətin sistemli idarə edilməsi sahəsində rəhbər işçilərin ixtisasının artırılması vacib deyildir
- d) İxtisasartırmanın nəticəsi əhəmiyyətli dərəcədə təhsil metodlarından asılıdır
- e) İxtisasartırma bütün hallarda qanunverici aktlara uyğun həyata keçirilməlidir

294. Məhsulun keyfiyyətinin idarə edilməsi üzrə təhsil necə olmalıdır?

- a) fasiləli
- b)) fasiləsiz
- c) dövrü
- d) birdəfəlik
- e) zərurət yarandıqda

295. Keyfiyyətin idarə edilməsi üzrə kadrların peşə səviyyəsinin yüksəldilməsi üçün təhsil hansı formada olmalıdır?

- a) işdənkənar vaxtlarda
- b) məzuniyyət müddətində
- c) fərdi
- d)) kütləvi
- e) düzgün cavab yoxdur

296. Məhsulun keyfiyyətinin yaxşılaşdırılması sahəsində kadr hazırlığının təşkili keyfiyyət sisteminə hansı şəkildə daxildir?

- a)) yarım sistem
- b) element
- c) sahə
- d) bölmə
- e) düzgün cavab yoxdur

297. Keyfiyyətə idarə edilməsinin əsaslarının öyrənilməsində sistemlilik necə tələbdir?

- a) subyektiv tələbdir
- b) obyektiv tələbdir
- c) rəhbərliyin tələbidir
- d) iqtisadi tələbdir
- e) düzgün cavab yoxdur

298. Məhsulun keyfiyyətinin idarə edilməsi üzrə təhsil necə olmalıdır?

- a) sistemli
- b) systemsiz
- c) qarışıq
- d) fərdi
- e) düzgün cavab yoxdur

299. Aşağıdakılardan hansı keyfiyyətin idarə edilməsi sahəsində ixtisasartırma proqramının xüsusi funksiyası deyildir?

- a) kadrlara perspektiv tələbatın proqnozlaşdırması
- b) tədris planlarının təşkili və yerinə yetirilməsi
- c) keyfiyyət üçün iqtisadi həvəsləndirmə fondlarının yaradılması
- d) tədris prosesinin metodiki təminatı
- e) tədris prosesinin gedişinin sabitliyinin təmin edilməsi

300. Aşağıdakılardan hansı keyfiyyətin idarə edilməsi sahəsində ixtisasartırma proqramının xüsusi funksiyası deyildir?

- a) kadrlara perspektiv tələbatın müəyyənləşdirilməsi
- b) ixtisasartırmanın keyfiyyət göstəricilərinə nəzarət
- c) ixtisasartırmada keyfiyyət parametrlərinin müəyyənləşdirilməsi
- d) ixtisaslı mütəxəssislərin işə qəbul edilməsi
- e) ixtisasartırmada təşkilati, metodiki və texniki tədbirlərin əlaqələndirilməsi